

# *I Bölüm*

## TURBO PASCAL 7.0

### §1. Əsas anlayışlar.

*1. Dilin quruluşu.* Paskal dili ötən əsrin 60 - 70 -cı illərində İsvəçrəli professor N. Vîrt tərəfindən yaradılaraq dünyada ilk hesablayıcı maşın ixtiraçısı sayılan –fransız riyaziyyatçısı və filosofu Blez Paskalin (1623 – 1662) şərəfinə adlandırılmışdır. Paskal dili quruluşca sadə və təbiq baxımından münasib olub, daha mütərəqqi imkanlara malik «Delfi» -viziual program dilinin də əsasında durur. Müasir kompüter texnologiyasının da elə məhz viziual programlama prinsipinə əsaslanması isə artıq bu dilin müstəsnə əhəmiyyəti və aktuallığını səciyyələndirən başlıca amil sayıla bilər.

*Pascal programlarını* –sintaksis quruluşlu əmrlər (operator və ya komandalar), onları isə öz növbəsində –söz, ədəd, simvol, əməl və s. bu kimi leksemələr (bölməz elementlər) təşkil edir. Programın bətmış məzmun daşıyan əmrləri –**bənd**, **begin** sözü ilə başlayıb **end** sözü ilə bitən hər bir frazasi isə -**blok** adlanır. Program mətnində işlənən sözlər isə öz təyinatına qörə –**xidməti sözlər**, **standart sözlər** və programda işlənən ayrı-ayrı obyektləri və ya başqa sözlə desək –program ünsürlərini özündə eks etdirən **adlar** (identifikasiatorlar) kimi qruplara bölnürələr:

Dilin əsas xidməti sözləri:

<b>and</b> – və	<b>mod</b> – qalıq
<b>array</b> – massiv	<b>nil</b> – sıfır
<b>begin</b> – başlanğıc	<b>not</b> – yox (xeyr)
<b>case</b> – seçim	<b>of</b> – dan (başlayaraq)
<b>const</b> – konstantlar	<b>or</b> – və ya
<b>div</b> – qalıqsız bölmə	<b>packed</b> – qablaşmış
<b>do</b> – icra et	<b>procedure</b> – prosedura
<b>downto</b> – aşağı qədər	<b>program</b> – program
<b>else</b> – digər halda	<b>record</b> – yazı
<b>end</b> – son	<b>repeat</b> – təkrar et
<b>file</b> – fayl	<b>set</b> – çoxluq
<b>for</b> – üçün	<b>then</b> – onda
<b>function</b> – funksiya	<b>to</b> – qədər
<b>goto</b> – keç...	<b>type</b> – tip
<b>if</b> – əgər	<b>until</b> – hələlik
<b>in</b> – daxilində	<b>var</b> – dəyişənlər
<b>label</b> – nişan	<b>while</b> – hələlik və s.

! -bu sözləri istər əlyazması və istərsə də basma hərflərlə yazmaq olar.

*Standart sözlər – qruplar üzrə:*

<i>1) Standart tipli ünsür adları:</i>	<i>3) Standart funksiyalar:</i>
- boolean – mənətiqì	- abs – mütləq qiymət $y= x $
- char – simvol	- arctan – $y=\arctn(x)$
- integer – tam	- cos – $y=\cos(x)$
- real – həqiqi	- ln – $y=\ln(x)$
- text – mətn faylı və s.	- exp – üstlü funksiya və s.
<i>2) Standart tipli sabitlər:</i>	<i>4) Standart proseduralar:</i>
- false – yalan	- read
- true – doðru	- readln
- maxint – maksimal tam	- write
- pi – $\pi$ ədədi və s.	- writeln
	- inc
	- dec və s.

! -əgər bu cür standart sözlərlə başqa obyektləri adlandırsaq, onlar öz əsas təyinatını itirmiş olur.

*Ad* –programda əks olunan istənilən ünsürə verilə bilər. Obyektə, program və ya içprograma verilən adlarda yalnız latin hərfləri, rəqəmlər və «\_» işarəsi işlənə bilər, ancaq gərək bu adlar rəqəmlə başlanmasın.

\_ -bu kıtabda:

- Program mətnləri və xidməti sözlər xüsusi seçilmiş (Courier New) fontla yazılır.
- Xüsusilə rusdilli ədəbiyyatlardan hərfi tərcüməylə alınmış və məzmunu dərk etməyə ciddi əngəl törədən bəzì terminlər, məs:

Operativ yaddaş –fəal yaddaş;

Komanda –əmr;

Verilən(danniy) –ünsür;

Altprogram (podprogram) –içprogram;

Pəncərə(okno) –xanə;

Metod(üsul yox, =əməliyyat) –gediş;

Klavışşa –sədəf;

Sədəfi və ya mausun dilini basmaq(najat və ya şelkat) –basmaq və ya tiklamaq

iki dəfə tiklamaq –qoşa tiklama,

sixib saxlamaq –tutmaq;

Yanıb-sönmə(miqat) –səyrimə;

Tabulyasiya –darama;

Korrektirovka –düzənləmə;

Kommentari -izah

Format -biçim

Göstərici (ukazatel və ya strelka) –ox;

Sahə(pole, həm də ploşşad) –alan,

redaktə sahəsi –iş alanı;

Probel –ara;

Enter sədəfi –keçid sədəfi(lakin təklikdə elə Enter);  
 Hər hansı səhifə, xanə və ya alani təşkil edən hissələr(zakladka) -rəf  
 və s. **kimi işlənmişdir.**

*2. Paskal programının strukturası* -aşaōıdakı bölmələr əsasında tərtib olunur:

Başlıq	
program	<Programın adı>;
Təqdimat bölümü	
uses	– gərəklı kitabxana və program modullarının göstərilməsi;
label	– nişanları (metkaları) tanıtmaq;
const	– sabitləri tanıtmaq;
type	– tipləri tanıtmaq;
var	– dəyişənləri tanıtmaq;
procedure	– proseduraları tanıtmaq;
function	– funksiyaları tanıtmaq;
İcra bölümü:	
begin	
	<əmrlər bölümü>
end.	

Burada digər bölmələr buraxıla bılən, sonuncu isə hər bir program üçün zəruridır. Program bəndləri (və ya əmr konstruksiyaları) bir - birləndən «;» simvolu ilə ayrılmalı və ən axırdı mütləq nöqtə qoyulmalıdır.

Programda xidməti söz və ya adların böyük, kiçik, əlyazma və ya basma hərfflərlə yazılması eyni məna daşıyır.

Məs: «A» və ya «a» («Chinar» və ya «chiNar») adları eyni bir obyektə aid hesab edilir.

Çox vaxt program mətnində açıqlama məqsədi daşıyan izahlardan (*kommentarılardən*) istifadə olunur ki, onlar da –istənilən nahiyədə, füqurlu mötərizə içində alınmaqla və ya (\*izah\*) şəklində verilə bilər. Bu yazılar programın iş prosesinə heç bir təsir etmər. Yalnız izahların *direktiv* forması - lazımi yaddaş modeli və programlama rejimi fəaliyyətini tənzim etmək və s. məqsədlər üçün işlənə bilər. *Direktiv* yazıklärən, açılmış mötərizədən sonra «\$» simvolu qoyulmalıdır.

*Təqdimat bölümündə:*

lazım olacaq sabit kəmliyyətlər **const** əmrilə, aşaōıdakı formada təqdim edilir:

const	<konst. 1> = <qıymət 1> ..... <konst. n> = <qıymət n>
-------	---

Eynilə, əməliyyat prosesində dəyişilə bılən kəmliyyətləri, yəni dəyişən ünsürləri də **var** əmrilə:

var	<dəyişən siyahısı 1> : <tip 1>
-----	--------------------------------

$\dots\dots\dots$ <b>&lt;dəyişən siyahısı n&gt; : &lt;tip n&gt;</b>
--

kimi tanıtmak lazımdır

Bu cür siyahılarda sadalanan elementlər bir - birləndən vergüllə ayrılmalıdır.

*3. Proqram nümunəsi:* Proqram -qarşıya qoyulmuş hər-hansı məsələni həll etmək üçün tərtib olunmuş alqoritmı yerinə yetirməli olan əmrlər ardıcılılığıdır. Proqram alqoritmı isə: -lazımı ünsürləri tanıma, məqsədyönlü hesabat və nəticə çıxama -prinsipi əsasında qurulur.

*Məsələ 1.* Oturacağının radiusu  $r = 1.5\text{sm}$  və hündürlüyü  $h = 6\text{sm}$  olan düz konusun tam səthinin sahəsini və həcmini hesablamaq üçün proqram yazın.

Məsələni həll etmək üçün:

- Sabitlər:  $r$  -oturacağın radiusu,  $h$  -konusun hündürlüyü
  - Dəyişənlər:  $d$  -doğuran,  $s$  -tam səth və  $v$  -həcm
- olmaqla işarə etsək, tələb olunan proqramı izahlı şəkildə, aşaqdakı kimi tərtib etmək olar:

```

program Konus; {Adlanma}
uses Crt;
const r = 1.5; h = 6; {r, h -sabit kimi verilir}
var d, s, v: real; {d, s, v- nin tipi verilir}
begin
    clrscr; {Ekran silinir}
    d := sqrt(sqr(r) + sqr(h)); {d -ni tapmaq}
    s := pi*r*d; {s -i tapmaq}
    v := 1/3*pi*sqr(r)*h; {V -ni tapmaq}
    writeln('S = ', s:5:3); {s -ekrana verilir}
    writeln('V = ', v:5:3); {V -ekrana verilir}
    writeln('ProqramI yazdı -Ü. Süleymanov');
    readln;
end.

```

Proqram mətnində işlənən əməl və münasibətlər:

\*- vurma

$:=$  - qiymət vermə

sqrt -kvadrat kök alma

sqr -kvadrata yüksəltmə

kimi işarə edilmişdir.

writeln('S = ', s:5:3); yazılışı -tam səth üçün təpilan ədədi qiymətin ekrana - 3 -ü vergüldən sonra olmaqla, cəmi 5 rəqəmlə verilməsini tələb edir.

readln -keçid(Enter) düyməsi basılanadək nəticənin ekranda qalmasını tələb edir.

Beləliklə, program öz işini aşaōıdakı məlumatı ekrana çıxarmaqla bittirir:

S = 29.145

V = 14.137

ProgramI yazdı -Ü. Süleymanov

*Çalışma 1.* Katetlərindən biri 3,5sm və hipotenuza endirilmiş hündürlüyü 2,8sm olan düzbucaqlı üçbucağın sahəsinə tapmaq üçün program tərtib edin

## §2. Ünsür tipləri.

Bu kətabda -kəmiyyət və adlarda təzahür edən ədəd, dəyişən, funksiya, xassə, əlamət, rəng, dəlil və s. tərkib elementləri (başqa sözlə, verilənlər) – «ünsür» adlanır. Ünsürlər *-standart* və *qeyri standart tiplər* olmaqla ikinci qrupa bölünürler:

1. *Standart tipli ünsürlər*: Programlamada çox vacib anlayışlardan biri sayılan əsas standart tip *-dəyişən kəmiyyətdir*. Burada *dəyişən* – əməliyyat yaddaşında müəyyən kəmiyyətin mümkün qiymətlərini saxlaya biləcək ünvanlar məcmusudur –desək, səhv etmərik. Dəyişənə –ad, qiymət, tip, miqdar və s. göstəriciləri əvvəlcədən təqdim edilməlidir.

Ünsürün tipi, onunla aparıla biləcək əməlləri və qiymət diapazonunu da müəyyən edir. Məs. Əvvəlkə paraqpafda tərtib olunmuş «Konus» programında l, s və v dəyişənləri **real**(həqiqi ədəd) tipi olaraq göstərildiyi üçün onlar yalnız  $[2.9 \cdot 10^{-39} — 1.7 \cdot 10^{38}]$  diapazonunda (cədvəl 2.) qiymətlər ala bilər.

Aşağıda bir sıra çoxislənən *standart dəyişən tipləri* sadalanır.

Cədvəl 1. Tam ədəd tipləri.

<i>Tipin adı</i>	<i>Qiymət diapazonu</i>
byte	0..255
shortint	-128..+127
word	0..65535
integer	-32768..+32767
longint	-2147483648..+2147483647

Cədvəl 2. Həqiqi ədəd tipləri.

<i>Tipin adı</i>	<i>Qiymət diapazonu</i>
single	$1.5 \cdot 10^{-45} .. 3.4 \cdot 10^{38}$
real	$2.9 \cdot 10^{-39} .. 1.7 \cdot 10^{38}$
double	$5.0 \cdot 10^{-324} .. 1.7 \cdot 10^{308}$
extended	$3.4 \cdot 10^{-4951} .. 1.1 \cdot 10^{4932}$

Bir daha qeyd edək ki, hər bir ünsür yalnız mənsub olduğu tipe aid olan diapazonda qiymətlər ala bilər.

Program yazılışında həqiqi ədədin tam və kəsr hissələrini ayırmak üçün qeyd olunmuş nöqtə -məs. 21.014; -7.601 kimi; və ya sürüşgən nöqtə –məs. 60.1E-1; -0. 013E+2 kimi; -biçimlərdən istifadə olunur. Burada  $aE+n=a*10^n$  və  $aE-n=a*10^{-n}$  kimi başa düşülür.

*Simbol təpə (char)* – Komputerin ASCII - kodlar cədvəlinin simvolları çoxluğudur. Burada, məs. dırnaq arasına alınmış ‘a’; ’7’; ’#’ və s. kimi hərhənsi işarə bir simvol sabiti sayılır.

*Məntiqi təpə -boolean*, yalnız iki qiymətlə xarakterizə olunur; **false** (yalan) və **true** (doğru).

Həqiqi ədədlərdən başqa qalan tiplərin elementləri ardıcıl sadalanma prinsipi əsasında nizamlanmışdır.

2. *Qeyri standart sadə tiplər* –artıq yuxarıda göstərilən standart tiplərdən fərqli olub **type** bölümündə sadalanır.

```
type <1-ci tipin adı> = <1 -ci tipin şərh>
.....  
<n -ci tipin adı> = <n -ci tipin şərh>
```

Qeyri standart tipli ünsürlər əsasən -sadalanın, diapazonlu, sətir tipli və s. formalarda ola bilir.

*Qeyri standart sadalanan tiplər* -adalar və hər adın mümkün qiymətlərini mötərizədə, aşaöldək kimi sadalamaqla verilir:

```
type <tipin adı>=(<1-ci qiymət>,<2 -ci qiymət>,...,<n -ci qiymət>);
```

Qeyd edək ki, bu cür dəyişənlərə ədədi və ya simvol tipli qiymətlər verilə bilməz.

Sadalanan təpə aid bir necə məsələ göstərək:

```
type season = (spring, summer, autumn, winter);
      color = (blue, green, red, yellow);
      week = (mon, tue, wed, the, fri, sat, sun);
```

Daha sonra bu tiplərlə işləmək üçün müvafiq dəyişənlər təyin edək:

```
var day: week;
     boy: color;
     il: season;
```

Təbiidir ki, təyin olunmuş bu dəyişənlərə aşaöldək kimi qiymətlər verilə bilər.

```
day:=fri; boy:=green; boy:=red; il:=winter; il:=summer;
```

Burada elementlərin nömrəsi 0 –dan başlayır və onlar arasında ord, pred və succ funksiyaları (cədvəl 4.) təyin olunur. Məsələn ord(boy)=0, ord(day)=4, pred(il)=spring, succ(il)=3 və s.

Qeyd etmək lazımdır ki, bu tip ünsürləri klaviaturalardan daxil etmək və ya ekrana çıxarmaq olmaz.

*Diapazonlu tip* –hər-hansı nizamlı baza tipindən lazımı hissələrin seçilməsi ilə düzəlir və programda aşağıdakı formada təqdim olunur.

```
type <tipin adı>=<1-ci qiymət>,<2-ci qiymət>,...,<n-ci qiymət>;
```

Misal. Həftənin günlərini, iş günlərini və ayların nömrələrini uyğun olaraq ifadə edən weekdays, workdays, months tiplərini yaradaq və onlar üçün day1, day2, day3, və month dəyişənlərini təyin edək:

```
type weekdays = mon, tue, wed, the, fri, sat, sun;  
workdays = mon, tue, wed, the, fri;  
months = 1..12;  
var day1, day2 : weekdays;  
day3 : workdays;  
1mont1h : months;
```

*Sətir tipli dəyişənlərin qiyməti* -istənilən ardıcılıqla düzəlmüş, 255 -i aşmayan sayda simvollar ardıcılılığı ola bilər. Tiplər bölümündə bu cür ünsürləri istər sabit və istərsə də dəyişən kimi təqdim etmək mümkündür. Məs:

```
type p = string[8];  
const q = 'tua$1';  
var pau : p;  
m : string;
```

-kvadrat mötərizədə sətrin uzunluğunu (simvollar sayı) göstərilir.

*Tip kimi verilən sabitlər* –dəyişəni təqdim etməklə eyni vaxtda həm də onu qiymətləndirməyə imkan verir:

```
const <konst 1>: <tip 1> = <dəy -n 1>;  
.....  
<konst n>: <tip n> = <dəy -n n>;
```

Adı sabitlərdən fərqli olaraq bu cür təqdim olunan sabitləri programda dəyişmək mümkünür. Belə sabitlərə bir – neçə misal göstərək:

```
const u : char ='b';  
v : integer = 43;  
h : real = 21.051;  
t : boolean = true; və s...
```

### §3. Sadə proqramlar.

Sadə proqramlar əsasən -təyinat, ünsürlərin giriş-çıxışı və proseduralara müraciət məqsədi daşıyan əmrlərdən ibarət olur ki, bu cür proqramlara xətti proqramlar da deyilir.

1. *Təyinat əmrləri* –aşaōıdakı formada yazılır:

<dəyişənin adı> := <ifadə>
----------------------------

Bu əmrlə -dəyişənin qiyməti ifadə əsasında təyin edilir. İfadələr isə – məchul olmayan dəyişən və funksiya, ədəd və sabitlərdən ibarət, program dilinə uyğun formada yazılmış istənilən riyazi ifadə ola bilər. «Konus» programında l, s və v dəyişənləri də məhz bu cür ifadələr əsasında təyin edilmişdir:

```
const r = 1.5; h = 6; {r, h –sabit kimi verilir}
{l, s, v -hesablanır}
l := sqrt(sqr(r) + sqr(h));
s := pi*r*l;
v := 1/3*pi*sqr(r)*h;
```

Əlbəttə təyinat əmrlərində dəyişən və ifadələrin tipləri ziiddiyətsiz verilməlidir. Məs. Həqiqi (və ya sətir) tipli dəyişənə tam ədəd (və ya simvol) tipli ifadələrin qiymətləri verilə bilər lakin tərsinə yox.

2. Paskal diliндə yazılmış programların məqsədə uyğun fəaliyyətinə tənzim etmək üçün işlənən əsas əməllər (Cədvəl 3 –də), standart funksiyalar və proseduralar (Cədvəl 4 –də) sadalanır:

Cədvəl 3. Əsas əməllər.

İcra sırası	Əməl	Əməlin təyinatı
1	+,- not	işarələmə məntiqi inkar
2	*,/ div, mod and	vurma, bölmə tam ədəd əməlləri məntiqi hasil
3	+,- or, xor	toplama, çıxma məntiqi cəm
4	=, <>, <, >, <=, >= in	müqayisə çoxluða aid olma

Əməllər -riyazi ifadələrin hesablama qaydaları əsas götürülməklə prioritet əsasında (yüksəyi 1 olmaqla) yerinə yetirilir. Məs:

$$4 * -3 + 6 = -6; \quad 5 * (-4 - 1) = -25; \quad 4 * (-7 + 13) = 24;$$

$$12 - 120 / 20 * 3 = -6; \quad 12 - 120 / (20 * 3) = 10;$$

Tam ədədlər arasında div əməlinin nəticəsi qismət, mod əməlinin nəticəsi qalıq olur. Məs:

$$(29 - 11) \text{ div } 5 = 3; \quad 13 \text{ mod } 5 = 3$$

Cədvəl 4. Standart funksiyalar və proseduralar.

Funksiya	Argumentin tipi	Nəticənin Tipi	Riyazi yazılış
abs(x)	integer, real	integer, real	x
arctan(x)	integer, real	real	arctg(x)
cos(x)	integer, real	real	cos(x)
sin(x)	integer, real	real	sin(x)
exp(x)	integer, real	real	e <sup>x</sup>
ln(x)	integer, real	real	ln(x), x>0
sqrt(x)	integer, real	real	$\sqrt{x}, x \geq 0$
sqr(x)	integer, real	integer, real	$x^2$
ord(x)	nizamlanmış	integer	ASCII -simvol kodları.
succ(x)	nizamlanmış	nizamlanmış	x -in növbəti qiymətini verir
pred(x)	nizamlanmış	nizamlanmış	x -in əvvəlkı qiymətini verir
round(x)	real	integer	x -i tam ədədə yuvarlaqlaşdırır
trunc(x)	real	integer	x -in tam hissəsi
int(x)	real	real	x -in tam hissəsi
frac(x)	real	real	x-in kəsr hissəsi
odd(x)	integer	boolean	true (x -tək) falze (x -cüt)
random(x)	integer	integer	x -dən kiçik təsadüfi müsbət-tam ədəd verir
upcase(x)	char	char	Latin hərf-ni əlyaz-na çevirir
<b>Proseduralar</b>			
inc(x, y)	integer	integer	x-i y qədər böy-r
inc(x)	integer, char	integer, char	x-i 1 vahid böy-r
dec(x, y)	integer	integer	x-i y qədər az-r
dec(x)	integer, char	integer, char	x-i 1 vahid az-r

Funksiyaların qiymətləri və proseduraların tətbiqinə aid bir necə misal göstərək:

round(2.1)=2, int(2.1)=2.0, x:=1; inc(x, 5); (x=6),  
 round(6.8)=7, int(6.8)=6.0, x:='a'; inc(x); (x='b'),  
 trunc(2.1)=2, frac(2.1)=0.1, x:=7; dec(x, 3); (x=4),  
 trunc(6.8)=6, frac(6.8)=0.8, x:='d'; dec(x); (x='c').

Əlbəttə, verilmiş əsas funksiyalar dəstindən ibarət olan diqər funksiyalar da almaq mümkündür. Məs:

$$Ctg(x) = \frac{\cos(x)}{\sin(x)}; \quad arcCtg(x) = \text{arcSin}\left(\frac{1}{\sqrt{1+x^2}}\right) \quad \text{və s.}$$

3. Ünsürləri *dialoqla tanıtma əmrləri –read, readln* -aşaōıdakı formada yazılır

read(və ya readln)(<1 –cì dəyişən>, ... , <n –cì dəyişən>);
---

və verilənlərin klaviaturadan daxıl edilməsinə imkan yaradır.

Məs. «Konus» programında

**const r = 1.5; h = 6;** –əvəzinə

**read(r, h)** və ya **readln(r, h)**

yazılmış olsayıd, onda program arada öz işini dayandırar və cursor ekranda döyünməyə başlar, qiymətləri ekrana yazıb keçid(Enter) sədəfini basınca o, öz işini yenidən davam etdirərdi. Təbiidir ki, bu hal daha universal xarakter daşıyaraq r və h –in istənilən qiymətləri üçün tətbiq oluna bilər.

**read** əmrindən fərqli olaraq **readln** ilə verilmiş məlumatın ardınca həmin sətrə başqa məlumat yazıla bilməz və bu əmr mətnlərlə işləməyə daha çox yarayır.

4. Çıxarış əmrləri –**write** və **writeln** – programın verdiyi cavab, nəticə, və digər məlumatları ekrana çıxarmaq üçün işlənərək aşaōıdakı formada yazılır:

<b>write(və ya writeln)</b> (<1 cì ifadə>, ..., <n –cì ifadə>);
---

Bu zaman məlumatlar ekranın çıkış xanəsinə verilir ki, MS-DOS üçün TP mühitində bu xanə məs. Alt +F5 sədəfləri ilə seçilə bilər.

**write** -dən fərqli olaraq **writeln** əmrinən verdiyi məlumatdan sonra gələn çıkış ancaq növbəti sətrdən başlayır. Odur ki, **writeln** əmrini parametrsiz işlətməklə ekranda sətir buraxmaq və ya sətirdən – sətrə keçməni də təşkil etmək mümkündür.

5. Bıçımı (formatlı) çıkış -artıq Konus programında

**writeln('S = ', s:5:3);**

**writeln('V = ', v:5:3);**

kimi tətbiq olunmuşdur. Xatırladaq ki, bu formatda s və v dəyişənləri üçün qiymətlər –3 -ü vergüldən sonra olmaqla, cəmi 5 rəqəmlə ekrana verilir.

**writeln('Programı yazdı Ü. Süleymanov');**

bıçımı çıkış əmri isə -dirnaq arasında verilən simvollar ardıcılığını ekrana olduou kimi verməyi təmin edir.

İndi isə başqa bir məsələnin həlli üçün program tərtib edək:

Məsələ 2. Mərkəzli  $O(x_0, y_0)$  nöqtəsində olub  $A(x_1, y_1)$  nöqtəsindən keçən çəvrə uzunluğunu və bu çəvrə ilə məhtudlanmış dairənin sahəsini tapmaq üçün program tərtib etməli.

Əvvəlkı programdan fərqli olaraq, burada artıq bütün əmrlərə izah verilməsinə lüzum görmürük.

```
program Bicim;  
uses Crt;  
var x0, y0, x1, y1, r, r0, c, s: real;  
begin  
    clrscr;  
    writeln('Koordinatlar verilsin: ');  
    readln(x0, y0, x1, y1); {Koordinatlar ekrana verilir}  
                           {kecid...}  
    r := sqrt(sqr(x1 - x0) + sqr(y1 - y0));  
    r0 := sqr(r);  
    c := 2*pi*r;  
    s := pi*r0;  
    writeln('c = ', c:6:2);  
    writeln('s = ', s); {s standart formatda verilir}  
    readln;  
end.
```

Bu program öz işinə, ekranla aşağıdakı kimi dialoq şəraitiндə aparır:

*Ekrana əvvəl çıxır:*

Koordinatlar verilsin:

*Biz yazırıq:*

-1.8 2.1  
3 0.5

*və kecid sədəfi basılır..*

*Ekrana sonda çıxır:*

c = 31.79  
s = 8.0424771932E+01

Göründüyü kimi

**writeln**('s = ', s);

yazılışında s kəmiyyətinin qiyməti ekrana 11 rəqəmlı sürüşgən nöqtə ilə verilmişdir.

Çalışma 2. Təpə nöqtələri A(a, x), B(b, y), C(c, z) olan üçbucağın perimetrini və sahəsini hesablamaq üçün program yazmalı.

#### §4. Budaqlanma.

*Budaqlanma* –program fəaliyyətinin yidma əmrlərlə həyata keçirilən əməliyyat bölümündür:

1. *Yiõma əmrlər* - əmrlər dəstindən aşağıdağı formada yiõılmış blokdan ibarət olur:

```

beqin
<1 -cì əmr>;
.....
<n -cì əmr>;
end;

```

Yadda saxlamaq lazımdır ki, hər bu cür bloku kompilyator bır əmr kimi qəbul edir.

Onu da deyək ki, **beqin end**; və ya ;; blokları boş əmrlər sayılır.

Bununla da Paskal dilində işlənən əmrlər –bos əmr, sadə əmr və yiõma əmr kimi qruplara bölünmüş olur.

2. Paskal dili diõər məsələlərlə yanaşı *məntiqi məsələlərin həlli* üçün də program tərtib etməyə imkan verir. Təbiidir ki, bu cür programların başlıca ünsürü məntiqi ifadədir:

*Məntiqi ifadə* –bəzì zərurù bəlgiləri əldə etmək üçün lazım olan şərtlərin program dilində, qanuna uyğun yazılış üsuludur. Xatırladaq ki, -məntiqi ifadələr yalnız iki qiymət ala bilər -true(doõru) və false(yalan). Məntiqi ifadələr də iki qrupa ayrılır:

- 1) *Sadə ifadə* -arasında münasibət işarəsi qoyulmuş bir cüt hesabi ifadədir.
- 2) *Yiõma ifadə* –**not**, **and** və ya **or** –məntiq əməlləri ilə birləşmiş sadə ifadələr dəstidir. Bu əməllərin fəallıq prioriteti **not** – **and** – **or** ardıcılığına uyundur. Əməllər aşağıdakı kimi təyin olunmuşdur:

İfadə	Dəyəri	İfadə	Dəyəri
<b>not true</b>	false	<b>not false</b>	true
<b>true and true</b>	true	<b>true or true</b>	true
<b>true and false</b>	false	<b>true or false</b>	true
<b>false and true</b>	false	<b>false or true</b>	true
<b>false and false</b>	false	<b>false or false</b>	false

Məs.  $a = -17$  və  $b = 3$  qiymətləri üçün aşağıdakı məntiqi ifadələri yaza bilərik:

<i>Sadə ifadə</i>	<i>Qiyməti</i>	<i>Mürəkkəb ifadə</i>	<i>Qiyməti</i>
$a < 0$	true	$\text{not}(b > 4)$	true
$b > a$	true	$(a > -1) \text{ or } (b > 5)$	false
$a \text{ div } 5 = 3$	false	$(5 \text{ div } b = 1) \text{ and } (a = 3)$	false
$a \text{ mod } b = 1$	true	$(a * b = -51) \text{ or } (1 > 0)$	true

Qeyd edək ki, mürəkkəb ifadəni təşkil eləyən hər bir sadə ifadə adı mötərizədə yazılır. Məntiqi ifadələrdə  $a \leq b < c$  kimi ikiqat bərabərsizlik

( $a \leq b$ ) and ( $b < c$ ) kımı,  $a < b$ ;  $b > c$  isə ( $a < b$ ) or ( $b > c$ ) formada ifadə edilir.

2. *Budaqlanma əmri –if* –bütöv və qısa formada işlədilə bilir.

Bütöv forma:

<b>if</b> <məntiqi ifadə>	<b>then</b> <1 –cì əmr>
	<b>else</b> <2 –cì əmr>;

Bu əmrde –məntiqi ifadə doðru olarsa 1 –cì, eks halda isə 2 –cì əmr yerinə yetirilir. Həmin əmrlərdən hər biri isə, əlbəttə –sadə və ya yiðma əmrlər ola bilər.

Məs(sadə hal). Əgər  $a = 16$  olarsa, onda

**if**  $a < 1$  **then**  $x := \text{sqr}(a)$  **else**  $x := a \div 7$ ;

**if**  $a \geq 16$  **then**  $y := \exp(a)$  **else**  $y := -4$ ;

əmrlərindən sonra  $x$  və  $y$  dəyişənləri uyğun olaraq 2 və  $e^{16}$  qiymətlərini alar.

Baþqa bir mísal(mürəkkəb hal). Əgər  $p = -3.5$  olarsa, onda

```

if  $p < -4$  then
    begin
         $q := p - 2.5$ ;
         $g := 1 + 2 * p$ ;
    end
else
    begin
         $q := 0.5 + 3 * p$ ;
         $g := 2 - 3 * (p + 2.5)$ ;
    end;

```

əmrlərindən sonra  $q$  və  $g$  kəmiyyətləri uyğun olaraq -10 və 5 qiymətlərini alar.

İndi isə **if** əmrinin ikiqat (və ya iç - içə) tətbiq üsulunu göstərmək üçün növbəti məsələyə baxaq:

Məsələ 3.  $x$  arqumentinin dialoqla verilmiş qiymətinə görə

$$y = \begin{cases} \ln|x|, & x < -1 \\ \sin(x), & -1 \leq x \leq +1 \\ \cos(x), & x \geq 1 \end{cases}$$

funksiyasının qiymətini hesablayaraq ekrana çıxaran program tərtib etməli.

```

Program ikiqat_if;
uses Crt;
var x, y: real;
begin
    clrscr;

```

```
write('x-i daxil edin: ');
readln(x);
if x<-1 then
    y:=ln(abs(x))
else
    if (x>=-1)and(x<1) then
        y:=sin(x)
    else
        y:=cos(x);
writeln('x = ', x:5:2, ' y = ', y:5:2);
readln;
end.
```

! -yadda saxlamaq lazımdır ki, **if** əmrini altında olan else xidməti sözündən əvvəl ; işarəsi qoymaq olmaz.

Çalışma 3. x arqumentinə ekrandan verilən qiymətə görə  
 $y = |x - 1| - |x - 3|$   
funksiyasının müvafiq qiymətini ekrana çıxaran program yazın.

**if** əmrinin qısa forması isə aşağıdakı kimi yazılır:

<b>if</b> <məntiqi ifadə> <b>then</b> <əmr>;
--

Bu əmrde məntiqi ifadə doðru isə qeyd olunmuş əmr isə başlayır, eks halda isə idarə növbəti (; simvolundan sonrakı) əmrə verilir.

Məs. a =4.5 olarsa, onda

```
if a >5 then x := sqr(a);
if a < 5 then x := sqrt(2*a);
```

əmlərlindən sonra x =3 qiymətini alar.

3. Şərtsiz keçid əmri –**goto** əmlərin növbəsini, lazımı nişanlar üzrə dəyişdirmək üçün işlədir. Bu əmr aşağıdakı formada yazılır:

<b>goto</b> <nişan>;
----------------------

Nişan programda istənilən əmrin qarşısında qoyula bilir və əmrde ":" simvolu ilə aşağıdakı kimi ayrılır.

<nişan> : <əmr>;
------------------

Programda işlənəcək nişanlar isə əvvəlcədən **label** bölməsində:

<b>label</b> <nişanların siyahısı>;
-------------------------------------

formada sadalanmalıdır:

Nişanlar -adla və ya 10000 dən kiçik natural ədədlə (nömrə ilə) ifadə oluna bilər:

Məsələ 4. Verilmiş əmsallara görə kvadrat tənliyi həll etmək üçün program yazmalı.

```
program Kvadrat_T;
uses Crt;
label 01, 02, son;
var a, b, c, s, d, x1, x2 : real;
begin
    clrscr;
    01: writeln('a,b,c verilsin');
    readln(a, b, c);
    if a = 0 then goto son;
    d := sqr(b) - 4*a*c;
    if d >=0 then goto 02
    else
        begin
            writeln('Cavab yoxdur');
            goto 01;
            end;
    02 : if d >0 then
        begin
            x1 := (-b -sqrt(d))/(2*a);
            x2 := (-b +sqrt(d))/(2*a);
            writeln('x1 =', x1:3:1);
            writeln('x2 =', x2 :3:1);
        end
    else
        begin
            x1 := - b/(2*a);
            x2 := x1;
            writeln('x1 = ',x1 : 3: 1, 'x2 = ', x2 : 3 :1);
        end;
    son : readln;
end;
```

! -yidəma əmr tərkibində və ya içprogram daxılində olan əmrlərə kənardan növbə ötürmək olmaz.

*Çalışma 4.* Verilmiş əmsallara görə ikidəyişənlə xətti tənliliklər sistemini həll etmək üçün program yazın.

5. Seçmə əmri case –aşaöidakı formada yazılır:

case <ifadə> of <1-ci qıymətlər sıyahısı> : <1-ci əmr>; ..... <n-ci qıymətlər sıyahısı> : <n-ci əmr>;
--

```
    else <n+1 -cì əmr>
end;
```

Burada ifadə:

-yalnız tam, sümvollu, sadalanan, və ya məntiqi tipli dəyişənlərdən ibarət ola bilər.

Qiymətlər siyahısı –ifadənin tipinə uyğun sabitlər və ya diapazonlardan ibarət olub elementləri bir-birindən vergüllə ayrıılır.

**else <n+1 -cì əmr>** -köməkçi hissədir və buraxıla da bilər.

**case** əmrində –ifadənin qiyməti hansı nömrəli siyahıda olursa, fəaliyyət növbəsi həmin nömrəli əmrə keçir. Əgər ifadənin qiyməti heç bir siyahıda tapılmazsa onda növbə  $n+1$  -cì əmrə, bu əmr olmadıqda isə ";" simvolundan sonrakı əmrə keçir.

Məsələ 5. Tutaq ki, «Məktəblı» -dükanındakı mal çeşidləri üçrəqəmlü ədədlərlə nömrələnərək ayrı-ayrı qiymətlər üzrə

Çeşidlər	Qiymətlər(manatla)
1, 2, ..., 23	12 000
24, 25, ..., 51	9 500
52, 53, ..., 167	7 200
168, 169,...,741	500
742, 743, ...,980	250

kimi qruplara bölünmüştür. Alıcının istədiyi  $m$  -cì çeşiddən olan  $n$  sayıda malın hesabını ekrana verə bilən program yazmalı.

```
program Hesab;
uses Crt;
var m, n, hesab: integer;
begin
  clrscr;
  writeln('Buyurun: ');
  readln(m, n);
  case m of
    1..23 : hesab := 12000;
    24..51 : hesab := 9500;
    52..167 : hesab := 7200;
    168..741 : hesab := 500;
    else      hesab := 250;
  end;
  write('Sizin hesab ');
  writeln(n*hesab, ' manat oldu.');
  readln;
end.
```

Məs.  $m = 86$  və  $n = 7$  ədədləri üçün bu program ekrana:

Sizin hesab 50400 manat oldu.

cavabınızı çıxarmalıdır.

Çalışma 5. Məlumat bürosunda, 20 adda məntəqə üçün bilet istəyən sərnişinlərə xidmət edəcək sadə bir program nümunəsi tərtib edin.

## §5. Dövrlər.

*Dövr* –Program fəaliyyətində müəyyən əməliyyatın sonlu sayıda təkrarlanmasıdır. Dövrü –məqsədə uyğun ardıcılıqlıda düzülmüş əmrlər dəstinin tətbiqilə yaratmaq mümkündür. Bu sahədə if, goto və xüsusü dövr əmrləri tətbiq olunur. Tətbiq formasına görə dövr əmrləri :

- **for** - parametrlə
- **while** -şərtönü
- **repeat** -şərtsonu variantlarına bölünürler.

1. *Parametrli for əmri* –ikinci istiqamətdə tətbiq olunur:

- a) İrəliyə addımla:

```
for <parametr> := <1-ci ifadə> to <2-ci ifadə> do <ic əmr>;
```

-formada verilir və parametr –tam, sımvollu, məntiqi və sadalanan tiplərdən birləşən aid dəyişən olub ilk və son qiymətləri 1-ci və 2-ci ifadələrlə verilir.

Bu əmrde –parametr 1-ci qiyməti 2-cidən kiçik(və ya bərabər) olarsa iç əmr işləyir və 1-ci qiymət 1 vahid artaraq proses təkrarlanır. Nəhayət 1-ci qiymət 2-cidən böyük olunca idarə **for** əmrindən sonrakı əmrə keçir. Məs. Əgər  $x = 2$  olarsa, onda

```
for i := 5 to 8 do begin x := x+ i; y := 4 * i end;
```

əmrində  $x$  dəyişəni  $2+5+6+7+8 = 28$  və  $y$  isə  $4 * i = 32$  qiymətinə alaraq idarə **for** əmrindən sonraya keçir.

- b) Geriyə addımla:

```
for <parametr> := <1-ci ifadə> downto <2-ci ifadə> do <ic əmr>;
```

-formada, analogi prinsiplə verilir.

Burada -a) bəndindən fərqli olaraq, parametrin 1-ci qiyməti 2-cidən böyük(və ya bərabər) olarsa iç əmr işləyir və 1-ci qiymət 1 vahid azalaraq proses təkrarlanır. Nəhayət 1-ci qiymət 2-cidən kiçik olunca idarə for əmrindən sonrakı əmrə keçir. Məs. Əgər  $x = 2$  olarsa, onda

```
for i := 8 downto 5 do begin x := x + i; y := 4 * i end;
```

əmrində  $x$  dəyişəni  $2+8+7+6+5 = 28$  və  $y$  isə  $4 * i = 20$  qiymətinə alaraq idarə for əmrindən sonraya keçir.

Məsələ 6. Müəyyən natural sırayla verilmiş unsiya ölçülü kəmiyyətlərin qramla ifadəsinə əks etdirən cədvəl tərtib etmək üçün program yazmalı.

Unsiya ölçüülü kəmiyyəti -unsiya, qramla ifadə olunmuş qiyməti qram, sıranın dəyişmə addımı -h və dəyişmə sayını - k ilə işarə etsək, tələb olunan proqramı aşaōıdakı kimi tərtib edə bilərik:

```
program Unsiya_Qram;
uses Crt;
const line = '-----';
var
  unsiya, qram, h: real;
  k: integer;
begin
  clrscr;
  write('Ilkin unsiya, h verilsin, ');
  writeln('k verilsin');
  readln(unsiya, h, k);
  writeln;
  writeln(line);
  writeln('Unsiya      Qram');
  writeln(line);
  for i:=1 to k do {Cavab ekranə verilir}
  begin
    qram:=28.353495*unsiya;
    writeln(unsiya:5:2, ' ', qram:10:6);
    unsiya:=unsiya+h;
  end;
  writeln(line);
  readln;
end.
```

Çalışma 6. 6 -ci məsələni for əmrinin **downto**(geriyə addım) variantını tətbiq etməklə həll edin.

Məsələ 7. Cəm və hasildən ibarət olan

$$y = \sum_{i=1}^{25} \frac{5i^2}{i!} + \prod_{i=1}^{25} i^2$$

ifadəsinin qiymətini hesablamaq üçün proqram tərtib etməli.

Biz cəm ifadəsin - c, hasil ifadəsin -h və faktorial ifadəsin -f ilə işarə etsək, tələb olunan proqramı aşaōıdakı kimi rərtib etmək olar.

```
program Topla_Vur;
uses Crt;
var
  i: integer;
  c, h, y: real;
  f: longint;
begin
  clrscr;
```

```
c:=0;  
h:=1;  
f:=1;  
for i:=1 to 25 do  
begin  
    f:=f*i;  
    c:=c+5*sqr(i)/f;  
    h:=h*i*i;  
end;  
y:=c+h;  
writeln('y = ', y:7:2);  
readln;  
end.
```

Çalışma 7. 7-cı məsələni **for** əmrinın **dovnto** variantını tətbiq etməklə

$$y = \sum_{i=5}^{20} 3i^3 + \prod_{i=5}^{20} i!$$
 ifadəsi üçün həll edin.

2. Şərtönü –*while* əmri, aşaõidakı formada tərtib olunur:

**while** <məntiqi ifadə> **do** <ic əmr>;

while –əmri məntiqi ifadə doõru olana qədər programı ic əmrin idarəsində saxlayır və yalana çevriləndə isə özündən sonraya ötürür.

Məs.

- Ögər a= 3 və b = 7 olarsa onda:

**while** a<=6 **do begin** b := b + a; a := a + 1 **end;**  
əmrindən sonra a və b kəmiyyətləri uyğun olaraq a = 7 və  
b = (7+3)+(7+4)+(7+5)+(7+6) = 46 qiymətlərinə alar.

20 –dən 30 –a qədər ədədlər, onların kvadratları və kubları cədvəlini ekrana çıxarmaq üçün **while** əmri:

```
i:=20;  
while i<=30 do  
begin  
    writeln(i:4, i*i:6, i*i*i:8);  
    i:=i+1;  
end;
```

kimi işlənə bilər

- **real** tipi üçün aşaõi sərhəddin ikiqatını tapmaq üçün **while** əmri:  
**program** **Kiçik\_real**;

```
uses Crt;  
var a:real;  
begin  
clrscr;  
a := 1;  
while a / 2 > 0 do a := a / 2;  
writeln('a =', a);  
readln;  
end.
```

kimi tətbiq olunaraq cavabda a = 2.9E-39  
alarıq.

! -kompüter hesabına görə həqiqi ədəd tipinin ən kiçik müsbət qıyməti sıfır sayılır.

Məsələ 8. Arqumentinin [0;3.1] parçasında  $h = 0.1$  addımla dəyişməsinə uyğun  $y = \sin(x)$  funksiyasının müvafiq qiymətlər cədvəlini tərtib etməklə, (0.1;0.6) intervalında  $y$  üçün ortalama qiymət tapın.

Məsələni, müvafiq dəyişənlər qəbul edərək aşağıdadakı kimi həll etmək olar:

```
program Orta_Sin;  
uses Crt;  
var x, y, s, s1, h, xk: real;  
n: integer;  
begin  
clrscr;  
x:=0;  
xk:=3.1;  
h:=0.1;  
s:=0;  
n:=0;  
while x<=xk+h/2 do  
begin  
begin  
y:=sin(x);  
writeln(x:3:1, y:6:2);  
if (y>0.1) and (y<0.6) then  
begin  
s:=s+y;  
n:=n+1;  
end;  
x:=x+h;  
end;  
if n>0 then  
begin  
s1:=s/n;  
writeln('Ortalama = ', s1);
```

```
end
else
  writeln('Ortalama yoxdur n=0');
readln;
end.
```

Çalışma 14. x və y dəyişənləri üçün seçilmiş intervalları dəyişərək 8 -ci məsələni həll edin.

Məsələ 9. İstənilən x ədədi və e =0.001 olmaqla, n -ci həddi  $a_n = (-1)^n (2x)^n / n!$  kimi ifadə olunan  $\{a_n\}$ -ədədi ardıcılığının  $|a_n| > e$  şərtini ödəyən hədlərinin cəmini tapmaq üçün program yazmalı.

$n!$  -kəmiyyətini fact, cəmi toplam və s. kimi işarə edərək məsələni həll etmək üçün programı aşağıdakı kiki tərtib etmək olar.

```
program Toplama;
uses crt;
const e=0.001;
var toplam, x, a: real;
    fact, n, z: integer;
begin
  clrscr;
  writeln('x-i daxil edin: ');
  readln(x);
  toplam:=0;
  n:=1;
  fact:=1;
  a:=-2*x;
  z:=-1;
  while abs(a)>e do
  begin
    toplam := toplam+1;
    n:=n+1;
    z:=-z;
    fact:=fact*n;
    a:=z*exp(n*ln(2*x))/fact;
  end;
  writeln('toplam = ', toplam :5:2);
  writeln('toplananlar = ', n-1);
end.
```

Çalışma 9. 9 -cu məssələni, e = 0.0001 ədədi üçün, daha cəmərəli yolla həll etməyə çalışın.

3. Şərtsonu variantda tətbiq olunan –repeat aşağıdakı formada tərtib olunur:

repeat <ic emrlor> until <mantiqi ifade>;
---

**repeat** əmri -məntiqi ifadə doşru oluncayadək idarəni iç əmrlərdə saxlayır və sonra isə özündən sonrakı əmrə ötürür.

Məs.  $x = 16$ ,  $y = -3$  -ilkin qıymətləri üçün:

**repeat**

```
y := y + x;  
x := 1/2 * x;
```

```
z := x - 3
```

**until**  $x \leq 5$ ;

əmrindən sonra  $x=4$ ,  $y = -3+16+8=21$ ,  $z=4-3=1$  qıymətlərini alar.

Məsələ 10. Arqumentin  $[-\pi, \pi]$  parçasında,  $h = \pi / 5$  addımla dəyişməsinə görə,  $y = \sin(x)$  funksiyasının müvafiq qıymətlər cədvəlini tərtib edin. Bu cədvəldən  $\min(y)$  və  $\max(y)$  kəmiyyətlərinə tapıb nəticələri ekrana çıxaran program yazın.

```
program MinMaxSin;  
uses Crt;  
var h, x, y, max, min: real;  
begin  
    clrscr;  
    h:=pi/5;  
    x:=-pi;  
    max:=sin(x);  
    min:=sin(x);  
    writeln(' x y');  
    repeat  
        y:=sin(x);  
        writeln(x:7:2, y:7:2);  
        if y>max then max:=y;  
        if y<min then min:=y;  
        x:=x+h;  
    until x>pi+h/2;  
    writeln('max = ', max:5:2, 'min = ', min:5:2);  
end.
```

Çalışma 10. Arqumentə aid aralığı dəyişməklə, sonuncu məsələni  $y=\cos(x)$  funksiyası üçün həll edin.

## §6. Massivlər.

1. Massiv və ya **array** –Eyni baza tipinə mənsub olub, yalnız sıra nömrəsinə görə fərqlənən, eyni adlı elementlər dəstidir. Bu cür elementlər birqayda olaraq, fəal(operativ) yaddaşın ardıcıl yuvalarında saxlanır,

Massivlər –birölçülü və çoxölçülü olmaqla fərqlənir; məs. eyni tipli kəmiyyətlərdən tərtib olunmuş hər-hansı çoxsətirlə cədvəli ikiölçülü massiv hesab etmək olar.

Programda massiv tipini -ümumi şəkildə aşağıdakı kimi vermək olar.

array [<ölçü>] of <baza tipinin adı>;

Burada ölçü –çox vaxt diapazonla və bəzən də hər hansı sadalanan ünsürlər tipinin adıyla verilə bilər.

Massivin tipi, dəyişən, massivin adı və s. **-type, const** və **var** bölmələrində aşağıdakı kimi verilə bilər.

```
type onluq = array[1..10] of real;  
yeddi = (mon, tue, wed, the, fri, sat, sun);  
const on: onluq = (4, 1, 1, 2, 8, 2, 8.7, 3, 7, 1.3);  
var a, a1: onluq;  
b: array[gun] of integer;  
c: array[1..100] of char;
```

- Birinci sətirdə –diapazon ölçülü, real tipli «onluq» massiv təyin edilir.
- İkinci sətirdə isə həftənin günlərini təmsil edən, sadalanan tipli yeddi adlı massiv təyin edilir. Bu halda, yeddi tipi - mon, tue, wed, the, fri, sat, sun dəyərlərindən birini ala bilər.
- Üçüncü sətirdə onluq tipli yeni bir sabit massiv təyin edilir. on sabitinin ala biləcəyi dəyərlər mötərizədə sadalanır.
- Dördüncü sətirdə -hər biri onluq tiplindən olan a və a1 adlı ikì dəyişən təyin edilir ki, programın iş prosesində bu dəyişənlər - a[1], a[2], ..., a[10] və ya a1[1], a1[2], ..., a1[10] kimi qıymətlər ala bilər.
- Beşinci sətirdə təyin edilən b dəyişəni yeddi massiv əsasında -b[mon], b[tue], ..., b[sun] kimi integer tipli 7 qıymət ala bilər.
- Altinci sətirdə təyin edilən - c dəyişəni massiv tiplidir. Hər biri char tipli olan 100 dəyişəndən hər birinə c[1], c[2], ..., c[100] kimi müraciət edilə bilər.

Massivlər arasında yalnız qıymətvermə əməli təyin edilir. Məs. a := a1 əmri a1-in bütün qıymətlərini a –nın müvafiq elementinə verir. Massivlərin elementləri üzərində isə, əlbəttə digər əməllər də təyin edilmişdir.

Massiv elementlərinə müraciət aşağıdakı formada tərtib edilir:

<massivin adı>[<elementin nömrəsi>]

Elementin nömrəsi bəzən indeks kimi də ifadə olunur və kvadrat mötərizə içində yazılır. Məs. a[1] – a massivinin 1 –ci elementi və b[tue] – b massivinin tue indeksli elementi (massivdə ikinci element) deməkdir.

Məs. İlk 100 müsbət tam ədəddən ibarət massiv quraraq onun elementləri cəminin aşağıdakı kimi hesablaması olar.

```
s:=0;  
for i:=1 to 100 do  
begin  
  a[i]:=i;  
  s:=s+a[i];  
end;  
writeln(s);
```

Çox vaxt hər-hansı massivin müəyyən elementlərinə axtarmaq lazımlı gəlir ki, bu iş -dövr və budaqlanma əmrlərinin axtarış şərtləri əsasında həyata keçirilir.

Məsələ 11. ATS -ə k -ci səniyədə daxıl olan zənglərin sayını y(k) kimi ifadə edək. Tutaq ki, bu ifadənin qiyməti:

$y(k)=\text{trunc}(\text{abs}(7*\text{Sin}(k)))$  kimi təsadüfi funksiya ilə təyin olunan 0, 1, .. ,6 ədədlərindən biridir. ATS -ə 10 dəqiqə ərzində gələn zənglərin sayını və 1 dəqiqə ərzində daxıl olmuş maksimal zəng sayını hesablayaraq nəticələri ekrana çıxara biləcək program yazmalı.

Zənglər sayını sadəcə say və s. müvafiq işaretlər qəbul etməklə bu programı aşağıdaçı kimi tərtib etmək mümkündür:

```
program ATS;  
uses Crt;  
type say=array[1..10] of integer;  
var y: say;  
    max, s, i: integer;  
begin  
  clrscr;  
  max:=0;  
  s:=0;  
  for i:=1 to 10 do  
  begin  
    y[i]:=trunc(abs(7*sin(i)));  
    write(i,'-ci san. say: ');  
    writeln(y[i]:5);  
    s:=s+y[i];  
    if y[i]>max then max:=y[i];  
  end;  
  writeln('10 san. say = ', s:3);  
  write('Bir san.maksimal say ');  
  writeln('oldu = ', max:3);  
  readln;  
end.
```

Çalışma 11. Bu məsələni həll edərkən təsadüfi ədəd almaq üçün randomize prosedurasından aşağıdaçı kimi istifadə edərək:

randomize;  
y[i]:=random(7);  
başqa bir proqram yazın.

Məsələ 12. Elementləri  $y(k) = \ln(k) - 3$ ;  $k = 1, 2, \dots, 10$  düsturı ilə hesablanan y massivin qurub bu massivin mənfi elementlərindən ibarət g -iç massivini ayıran və nəticələri ekrana çıxara bilmən proqram tərtib etməli.

Bu proqramda -g massivin elementlərinin sayı n ilə işarə edilir.

```
program Içmassiv;  
uses Crt;  
var y, g: array[1..10] of real;  
k, n: integer;  
begin  
clrscr;  
n:=0;{ilkin say}  
for k:=1 to 10 do  
begin  
y[k]:=ln(k)-3;  
if y[k]<0 then {g - üçün element aramaq}  
begin  
n:=n+1;  
g[n]:=y[k]; {n -ci elementi tapmaq}  
end;  
writeln('y(', k, ')= ', y[k]:7:2);  
end;  
if n=0 then  
writeln('g - içmassivinin elementi yoxdur')  
else  
for k:=1 to n do {g - içmassivi ekrana verilir}  
writeln('g[ ', k, ']= ', g[k]:7:2);  
readln;  
end.
```

Çalışma 12. 12 -ci məsələni  $y(k)=\lg(k/100)+1$ ;  $k=1,2, \dots, 120$ . ifadəsi üçün həll edin.

2. *İkiölçülü massivlər* –əsasən cədvəllərlə işləmək üçün nəzərdə tutulur və elementləri matris üsuluyla düzülərək qoşa indekslə nömrələnir. Bu indekslər aid olduou elementin uyğun olaraq, sətir və sütun nömrələrini göstərir. Məs. A[3,2] elementi -A massivinın 3 -cü sətrində 2 -ci elementdir.

Nümunə üçün bəzi massivlərin verilmə üsullarına baxaq:

- Qiymət balı üçün 3 sətir və 4 sütunlu «Bal» adlı bir massivi:  
Bal: array[1..3, 1..4] of integer=((4, 3, 5, 3), (4, 4, 5, 3)),(3, 4, 5, 5);

- İlın günlərini ifadə edən,  $12 \times 31$  ölçülü tam ədəd tipli «Il» massiv:   
**var Il: array[1..31] of array[1..12] of char;**

- İkirəqəmlı ədədlər arasında vurma cədvəlini yazmaq üçün  $89 \times 89$  ölçülü «Vurma» massivi:

**const n = 99;**

**p: array[11..n, 11..n] of integer;**

Birinci nümunələrdə  $bal[1, 3] = 5$  və  $bal[3, 2] = 4$  qiymətini alır.

Programda İl massivinin elementləri isə

$Il[21][4] := 21$  Aprel və ya  $Il[9, 10] := 9$  Oktyabr və s. kimi tanıdılabilir.

Məsələ 13. İkirəqəmlı ədədlər arasında vurma cədvəli tərtib edib ekrana çıxara bilən program yazmalı.

**program Vurma;**

**uses Crt;**

**const n=99;**

**var p: array[11..n, 11..n] of integer;**

**i, j: integer;**

**begin**

**clrscr;**

**for i:=11 to n do**

**begin**

**for j:=11 to n do**

**begin**

**p[i, j]:=i\*j;**

**write(p[i, j]:6);**

**end;**

**writeln; {Massiv ekrana verilir}**

**end;**

**readln;**

**end.**

Çalışma 13. 1 dərəcəlik addımla, iti bucağın sinuslar cədvəlini tərtib edib ekrana çıxara bilən program yazın.

Məsələ 14. Tutaq ki, fabrikdə 5 adda məhsuldan 5 növ şirniyat hazırlanır və 1kq j -ci növ şirniyata i -ci məhsulun məsrəfi

$a_{ij} = 2|\sin(i)| + j$ ,  $i, j = 1, 2, \dots, 5$  düsturu ilə hesablanır. Elementləri  $a_{ij}$  olan a massivini və ya başqa sözlə desək - məhsul məsrəfi cədvəlini tərtib edib 3 - cü məhsuldan mənənimal məqdarada tələb edən şirniyat növünü tapan və nəticələri ekpana çıxaran program tərtib etməli.

Programda i -ci növ şirniyatı -imin və bu növə işlənən 3 -cü növ məhsulun mənənimal məqdarı -min kimi işarə edilir.

**program Fabrika;**

**uses Crt;**

```
type mesref = array[1..5, 1..5] of real;
var i, j, imin: integer;
    min: real;
    a: mesref;
begin
  clrscr;
  writeln('      mehsul');
  writeln('  1  2  3  4  5');
  for i:=1 to 5 do {a massivi qurulur}
  begin
    write(i, 'növ');
    for j:=1 to 5 do
    begin
      a[i, j]:=2*abs(sin(i))+j;
      write(a[i, j]:7:2);
    end;
    writeln;
  end;
  imin:=1; {imin =1 olarsa..}
  min:=a[1, 3];
  for i:=2 to 5 do
  if a[i, 3]<min then
  begin {Axtarilan sortu tapmaq}
    min:=a[i, 3];
    imin:=i;
  end;
  write(imin, ' növü');
  writeln('daha az aparır');
  readln;
end.
```

Çalışma 14. 14 –cü məsələni 6 növ metaldan 4 adda xəlità almaq üçün dəyişdirlərək həll edin.

Məsələ 15. Elementləri  $x_{ij} = i + j^2$ ,  $i, j = 1, 2, \dots, 5$  düsturu ilə hesablanan X massivini və onun 20 –dən böyük elementlərindən yeni bir Y massivi tərtib edərək X, Y massivlərinin ekrana çıxara bilən program yazmalı.

```
program Massiv5_5;
uses Crt;
type massiv=array[1..5, 1..5] of real;
    yenimas=array[1..25] of real;
var X: massiv;
    Y: yenimas;
    i, j, k: integer;
begin
  clrscr;
```

```
k:=0; {ilk olaraq k = 0 olsun}
writeln('X massivi ekrana verilir');
for i:=1 to 5 do
begin
  for j:=1 to 5 do
    begin
      b[i, j]:=i+j*j;
      write(b[i, j]:7:2);
      {Y üçün element seçilir}
      if b[i, j]>20 then
        begin
          k:=k+1;
          y[k]:=b[i, j];
        end;
      end;
      writeln;
    end;
  if k=0 then
    write('Y massivinin elementi yoxdur')
  else begin
    writeln('Y massivi');
    for i:=1 to k do
      writeln(y[i]:7:2);
    write('Y massivinin = ', k:2);
    writeln("sayda elementi var.");
  end;
  readln;
end.
```

Çalışma 15. Elementlərini  $a_{ij} = (i+1).(j+1)$ ,  $i, j = 1, 2, \dots, 10$  düsturu ilə hesablanan a massivini və onun ikirəqəmlı elementlərindən ibarət bir b altmassivini tərtib edərək ekrana verə bilən program yazın.

## §7. Sətirlər (string)

*Sətir tipli ünsürlər –*ixtiyari çeşiddə simvollardan ibarət məhtud sayda (255 → qədər) char tipli elementlər dəstidir. Hər belə dəst bir cüt apostrof işarəsi arasında –məs. ‘Bizim diyar – Odlar yurdudur!’ və boş sətir isə ‘ ’ (arada yalnız “ara” simvolu olmaqla) kimi verilir.

*Sətir tipli dəyişənlər –var* əmri bölməsində string sözüylə aşağıidakı formada tanıdır.

var <dəyişən> : string[n]
---------------------------

Burada n –verilmiş sətir tipli dəyişənİN sümvollar sayı olub zəruri göstərici sayılır. Məs:

```
const dil = 'Pascal 7.0 asan dildir';
var      ad : string[10];
          okean : string;
```

formada təyin olunmuş **dil** sətir sabitinə **'Pascal 7.0 asan dildir'** qiyməti verilir, **ad** dəyişəni ən çoxu 10, lakin **okean** dəyişəni isə 255 –ə qədər sümvoldan ibarət olan qiymətlər ala bilər.

Sümvol tipli dəyişənlər arasında: birləşmə (+) və müqayisə (<, <=, >, >=, =, <>) əməlləri təyin olunmuşdur. Müqayisə zamanı sətirlər (eynilə müsbət-tam ədədlərdə olduou kimi) soldan saña, ilk fərqli sümvoladək yoxlanır və kompüterin kodlar cədvəlində kodu böyük olan sümvol böyük sayılır; hərflərin kodu isə bu cədvəldə əlifba sırasına uyğun olaraq artır.

Məs. ‘a’ < ‘u’, olduundan ‘Şahbaz’ < ‘Şahbuz’ və ‘s’ < ‘t’ olduou üçün ‘Abbat’ > ‘Abbas’ və s.

Əgər **ad1** = ‘Qara’ və **ad2** = ‘Yusif’ olarsa, onda

**ad3 := ad1 + ad2** əməlindən sonra **ad3** = ‘Qara Yusif’ qiyməti almış olar ki, burada **ad1** < **ad3** < **ad2** sayılır.

Sümvoltarın kodu **ord** funksiyasıyla - **ord('A')**=65, **ord('B')**=66 kimi, əks əməl isə **chr** funksiyasıyla **chr(67)**=‘C’-kimi müəyyən edilir. Məs. Latin hərflərinin kodlar sıyahısını ekrana çıxarmaq üçün **ord** funksiyasını aşaoidakı formada tətbiq etmək olar:

```
for v := 'a' to 'z' do
    writeln(v, ord(v):5);
```

İndi isə sətir tipli ünsürlərlə işləməyə imkan verən -*standart funksiyaları* və dəyişənlə verilən sətirlərlə işləmə imkanı verən -*proseduraları* nəzərdən keçirək.

#### Standart funksiyalar.

<b>length(&lt;sətir&gt;)</b>	sətrin sümvol sayını verir;
<b>copu(r, m, n)</b>	r –ci sətrin m –ci dən başlayaraq n sümvolunu verir.
<b>concat(r1,r2,...,rn)</b>	r1, .. , rn nömrəli sətirləri bir sətir halında birləşdirir.
<b>pos(r1, r2)</b>	r1 sətrinin r2 –yə daxil olmaða başladığı sümvolun nömrəsini verir.

Məs. **okean1**=‘Sakit okeanda adalar boldur’, **ad4** =‘Atlantik’ qiymətlə dəyişən sətirlərə bu funksiyaları aşaoidakı formada tətbiq etsək:

Verilən funksiya	Alınan cavab
length(okean1)	27;
copu(okean1, 15,6)	‘adalar’;
concat(okean1, ‘,’ , ad4, ‘okeanda az.’)	‘Sakit okeanda adalar boldur, Atlantk okeanda az.’;
pos(‘bol’, okean1)	22;

kimi cavablar alınar.

Proseduralar.

insert(r1, <dəyişən>, n)	dəyişənlə verilmiş sətrə, n -ci mövqedən başlayaraq r1 sətri də daxıl edilir;.
delete(<dəyişən>, m, n)	dəyişənlə verilmiş sətrin m -ci mövqedən başlayan n simvolu silinir.
str(<ədəd>, <dəyişən>)	Ədədi sətir tipli ünsürə çevirir.
val(r1, s1, s2)	r1 sətrinin ədədi obrazını s1 ədədi dəyişəni içərisinə göndərir. Bu mümkün olarsa s2 – ədədi dəyişəni, eks halda isə buna əngəl olan ilk simvolun ədədi obrazı 0 –a çevrilir.

dil, okean1 və ad4 dəyişənlərinə bu proseduraları tətbiq etməsək:

Prosedura	Cavab
insert(‘vulkanik ’, okean1, 15)	‘Sakit okeanda vulkanik adalar boldur’
delete(okean1, 1, 5)	‘okeanda adalar boldur’
str(7.0, dil)	‘7. 0’
val(‘2003’, dil, ad4)	dil =2003, ad4 =0

kimi əməliyyatlar aparmaq olar.

Beləliklə -string tipi üzərində həm bütöv sətirlər halında və həm də onları simvol massivini kimi qəbul edərək elementlərə ayırmaqla işləmək mümkündür. Bu əməliyyatları isə əsasən, ekranla dialog rejimində aparmaq münasibdir. Məs. Sual – cavab qurmaq üçün

sual := ‘-Siz Paskal dilini bilirsinizmi?’;

writeln(sual);

**for** i := 1 **to** 23

    read(cavab[i]);

əmrini əvvəl ekrana

-Siz Paskal dilini bilirsinizmi?:

sualını çıxarıb ona 23 simvollu bir cavab yazmağa imkan verərdi.

Məsələ 16. (Mətni kodlaşdırma.) Verilmiş a -mətnində bütün aralıqları, nöqtə və vergülləri ləğv edərək qalan simvolları əvəzləyərək nəticəni ekrana verə bilən program yazmalı.

```
Program Kodlama;
Uses Crt;
Var a,b,c: string;
    i:integer;
begin
    clrscr;
    write('a verilsin:');
    readln(a);
    b:='';
    for i:=1 to Length(a) do
begin
    c:=copy(a,i,1);{yaxud element-element: c :=a[i];}
    if (c<>' ') and (c<>'.' ) and (c<>``)
    then b:=b+c+c;
end;
    writeln(b);
    readln;
end.
```

Çalışma 16. İlk 35 sadə ədədi və əlifba sırasındaki hərfləri ardıcıl olaraq nömrələyib, verilmiş mətnin hər bir hərfini eyni nömrəli sadə ədədlə əvəz edən program yazın.

Məsələ 17. Verilmiş «Yazda» adlı mətndə, səhv getmiş «qulaq» sözünü «bulaq» sözü ilə əvəz edən program yazmalı.

```
program Redaktor;
uses Crt;
var Yazda, qulaq, bulaq: string;
    i,k:integer;
begin
    clrscr;
    write('Yazda verilsin:');
    readln(Yazda);
    write('pozulacaq fraza verilsin:');
    readln(qulaq);
    write('yazılacaq fraza verilsin:');
    readln(bulaq);
    k:=length(qulaq);
    for i := 1 to length(Yazda)-k do
        if copy(Yazda,i,k)=qulaq then
```

```
begin
  delete(Yazda,i,k);
  insert(bulaq,Yazda,i)
end;
writeln(Yazda);
readln;
end.
```

Çalışma 17. «Yazda» adlı bìr mətn tərtib edib 17 –ci məsələni sərbəst seçdiyiniz şərtə uyğun olaraq həll edin.

Məsələ 18. ‘Biz Odlar yurdunu sevirik!’ sətrinın simvollar sayıni və sətrin ikinci sözünü tapıb ekrana verə bilən program yazın.

```
program Odlar yurdu;
uses Crt;
const r1:string = ‘Biz Odlar yurdunu sevirik’;
var i,k,m,n1,n2: integer;
begin
  clrscr;
  m:=0;
  k:=length(r1) {simvol sayma}
  writeln(`uzunluq k=`,k);
  for i:=1 to k do {bir-bir yoxlamaqla}
    if r1[i]="" then {ara simvolu aramaq}
begin
  m:=m+1;
  {ilk ara simvolunu axtarmaq}
  if m=1 then n1:=i;
  {ikinci ara simvolunu tapmaq}
  if m=2 then n2:=i
end;
  {cavab ekrana verilir}
  for i:= n1+1 to n2 –1 do write(r1[i]);
  readln;
end.
```

Çalışma 18. Ara simvolu tapmaq üçün **-pos** funksiyasını və ikinci sözü seçib ekrana çıxarmaq üçün **-delete** prosedurasını tətbiq edərək 18 –ci məsələni həll edin.

## §8. İçproqramlar.

Göründüyü kimi, bu kitabda təqdim olunan program nümunələri olduqca sadə və kiçik həcmlidir, çünki bu proqramlar yalnız tədris məqsədli daşıyır. Lakin getdikcə müasir həyatın ən gözlənilməz sahələrinə belə tətbiq olunan

praktik programların isə nə qədər çoxşaxəli və əndazəsiz olduğunu təsəvvür etmək çətin deyil. Bu cür programların mürəkkəb alqoritm və strukturası da öz növbəsində *-struktur programı* deyilən bir konsepsiyanın tətbiq olunmasını tələb edir.

*Struktur programları* –özündə əsasən aşaōidakı prinsipləri cəmləşdirir:

- Qarşıya qoyulmuş məsələnin analizi və həll alqoritmının ayrı-ayrı sadə hissələrə bölmək.
- Bütün hissələri detallaşdıraraq müvafiq prioritet əsasında içprogramlar tərtib etmək.
- İçprogramlarda –sadə, budaqlanma, dövr, vaxttənzimləyici və s. kimi baza əmrlərini səmərəli istifadə etmək.
- Programı abonentlərə aydın olan bir formada yazmaq.
- Şərtsiz keçid əmrlərindən mümkün qədər az istifadə etmək.
- Program fəaliyyətini iş ərəfəsində və iş prosesində məntiqi baxımdan yoxlamaq və s.

Burada detallaşma, əsasən -alqoritmın yuxarıdan aşaōiya mərhələ – mərhələ şaxələnməsi və addım-addım yoxlanması prinsipi üzrə həyata keçirilir.

Programda bu və ya diōer bir sahəni əhatə edən içprogramlarda hansı baza əmrlərini işlətməyin səmərəli olacaōı da müəyyən edilməlidir. Onu da deyək ki, istənilən dərəcədə mürəkkəb alqoritmərin –sadə, budaqlanma və dövr bəndləri əsasında qurula bilməsi artıq sübuta yetirilmişdir.

Struktur programlarında sistemsi keçid əmrləri programın oxunuşunu çətinləşdirdiyi üçün onların mümkün qədər **if-then-else**, **case**, **while** kimi əmrlərlə əvəz olunması daha səmərəli sayılır.

Zəruri hallarda programın idarəsinin bəzi əmrlərdən almaq üçün **-exit**, **break**, **continue** və **halt** kimi çıxış əmrləri tətbiq olunur.

Programın işinə nəzarət etmək üçün, əsasən dəyişənlərin qiymətlər cədvəlini tərtib etmək üsulundan geniş istifadə edilir.

Struktur programlarını təşkil edən içprogramları istənilən nahiyyədən və lazımı dəfə çədirəməq olar. Qeyd edək ki, içprogramlar əsasən iki cür: *funksiya* - *içprogram* və *prosedura* - *içprogram* kimi fərqlənir. Programda **System**, **Crt**, **Dos**, **Graph** standart modullarının **-procedure** və **function** bölmələrində təqdim olunan standart *abonent içprogramlarından* istifadə etmək isə olduqca sərfəlidir.

## 2. Procedure –içprogramı:

```
procedure <ad>(<formal parametrlər sıyahısı>);  
    <proseduraların təqdimat bölməsi>;  
    begin  
        <prosedura əmrləri bölməsi>;
```

end;

formada tərtib olunur. Burada:

- formal parametrlər siyahısında dəyişən və onların tipləri sadalanır.
- verilən ünsürlər parametr–argument, alınan cavablar isə parametr-nəticə adlanır və bu parametrlər dəyişənlər kimi **var** bölməsində sadalanmalıdır.

Məs. Hər dəqiqəsi 500 man. və 20% əlavə xərc tələb edən telefon danışlığını hesablamaq üçün:

```
procedure Tel_hesab(k:integer; var c:real);
begin
    c := k*500;
    c := c + 0.2*c;
end;
```

kimi bir içprogram yazmaq olar ki, burada: k –danışlıq müddətini ifadə edən *argument* -və ya parametr - argument, c -isə k müddət üçün yekun danışlıq haqqı - və ya parametr - nəticədir.

Programın istənilən nahiyyəsindən və ya digər bir içprogramdan procedure əmrinə aşağıdakı kimi müraciət etmək olar:

<proseduranın adı> (<faktiki parametrlərin siyahısı>);

Qeyd edək ki, müraciət əmrlərində sadalanan bu cür faktiki para-metrlər də argument və nəticə kimi fərqlənirlər. *Faktiki argumentlər* –sabit, dəyişən və ya ifadə formasında ola bildiyi halda, *faktiki nəticə* –yalnız dəyişən ola bilər və onların tipi müraciət əmrində verilmir.

Müraciət əmrində -verilən hər faktiki argumentin qiyməti procedure əmrində sadalanan müvafiq formal argumentə verilir, sonra isə, hər faktiki nəticə müvafiq formal nəticənin qiymətini mənimsəyir. Əlbəttə bu zaman uyğun faktiki və formal parametrlərin adları eyni olmaya bilsə də tipləri birləşdirən uyuşan olmalıdır.

Əsas programın **var** əmrlə verilən dəyişənlər *global dəyişənlər* olub istənilən içprogramda belə işləyə bilər, lakin procedure içprogramında verilən dəyişənlər isə *lokal dəyişənlər* sayılır və yalnız öz tərkibində işləyə bilər. Başqa sözlə, procedure əmrində *global dəyişənlər* tanınır və deməli burada formal nəticə parametrlərini sadalamağa ehtiyac qalmır.

Məsələ 19. ATS –ə daxıl olan zənglər sayı ilə bağlı verilən 11 –ci məsələni aşağıdakı proseduraların köməyi ilə həll edək:

- 1) Bir\_say -hər saniyədə daxıl olan zənglərin sayı.
- 2) On\_say - ilk 10 saniyədə daxıl olan zənglərin sayı.
- 3) Max\_say -bir saniyədə daxıl olan maksimal zəng sayı.

Tutaq ki, k -cı saniyədə daxıl olan zənglərin sayı  $y(k)=\text{random}(k)$  təsadüfi funksiyası ilə təyin olunan tam ədəd olsun və

- bì.r saniyədə daxıl ola bıləcək zənglər sayını -birsay
  - bu saylardan ən böyük olanı -maxsay
  - 10 saniyədə daxıl ola bıləcək cəmi zənglər sayını -onsay
- ilə işarə etməklə bu programı aşaönidək kimi tərtib etmək mümkündür:

```
program ATS;
uses Crt;
type birsay = array[1..10] of integer;
var y : birsay;
    maxsay, s : integer;
procedure On_say(var y : birsay);{prosedure On_say}
var i: integer;
begin
    for i:=1 to 10 do
        begin
            y[i]:=random(i);
            writeln('y(‘,i,’)=’,y[i]:5);
        end;
    end;
procedure On_say(y : birsay; var s:integer);
                                {prosedure On_say}
var i:integer;
begin
    s:=0
    for i:=1 to 10 do s:=s+y[i];
    writeln('On sani.say S=’,s:3);
end;
procedure Max_say(y:birsay; var maxsay:integer);
var i:integer;
begin
    maxsay := y[1];
    for i:=2 to 10 do
        if maxsay < y[i] then maxsay := y[i];
    write('Bir san. maksimal')
    writeln(' miqdarda say’,max:3)
end;
begin
    clrscr;
    randomize;
```

```
Bir_say(y); {proseduralara xıtab}
On_say(y,s);
Max_say(y,maxsay);
readln;
end.
```

Çalışma 19. 19 –cu məsələdə – ATS –ə hər saniyədə daxıl olan zənglər sayını, metro keçidindən hər dəqiqədə keçən sərnışınlər sayı ilə əvəz etməklə dəyişdirərək alınan məsələni həll edin.

### 3. Function –içprogramı:

```
function <ad>(<formal parametrlar>);
    <funksiyanın tipi>;
    <funksiyanın təqdimat bölümü>;
begin
<ad := ifadə>
end;
```

formada tərtib olunur və proseduradan fərqli olaraq xıtab bölümünə yalnız bir standart tipli cavab qaytarır. function içprogramına aşağıdakı formada xıtab edilir

```
<ad> (<faktiki parametrlər>);
```

və cavablar əsas proqrama, standart funksiyalarda olduðu kimi - funksiyanın adıyla qaytarılır.

Məs.  $\text{tg}(x)$  –in qiymətini almaq üçün **function** tərtib edərək  $\text{tg}(x) + \text{ctg}(x) + \text{tg}^2(x)$  ifadəsinə aşağıdakı proqramla hesablaya bilərik.

```
program tg_func;
uses Crt;
var x,y:real;
function tg(x:real):real;
begin
    tg(x)=sin(x)/cos(x);
end;
begin
    clrscr;
    writeln('x -i verin');
    readln(x);
    y := tg(x)+1/tg(x)+sqr(tg(x));
    writeln('y =', y:5:2);
    readln;
end.
```

Məsələ 20. Tutaq kì, boyaqçı emalatxanasında 6 növ rəngdən istifadə edərək 10 çeşiddə boyalar hazırlanır və  $j$  -cì çeşidə vurulan  $i$  -cì növ rəngin mayası (məsrəfi)

$$m_{ij} = 2|\ln(i)| + j, \quad i=1, 2, \dots, 6; \quad j = 1, 2, \dots, 10$$
 düsturu ilə hesablanır.

Elementləri  $m_{ij}$  olan  $m$  massivin tərtib edərək 3 -cü rəngdən mənimal məqdarda tələb edən çeşidi tapıb nəticələri ekpana çıxaran struktur programı tərtib etməli.

Programda  $i$  -cì çeşidini -imin və ona işlənən 3 -cü növ rəngin mənimal məqdarı -min kimi işarə edilir.

```
program Boyaq;
uses Crt;
const k=6, n=10;
type maya = array[1..k, 1..n] of real;
var i, j, imin: integer;
    min: real;
    m: maya;
function boyaq(i,j:integer):real;
begin
    boyaq := 2*abs(ln(i))+j;
end;
procedure Mass(var m : maya);
var i, j : integer;
begin
    writeln('          Boya');
    writeln('      1 2 3 4 5 6');
    for i:=1 to 6 do {m massivi qurulur}
    begin
        write(i, ' növ');
        for j:=1 to 10 do
        begin
            m[i,j]:=boya(i,j);
            write(m[i,j]:7:2);
        end;
        writeln;
    end;
end;
procedure Minimal(m:maya; var imin:integer);
var i, j : integer;
    min : real;
begin
    imin :=1;
    min := m[1,3];
    for i :=2 to k do
    if m[i,j] < min then
```

```
begin
min := m[i,3];
imin := i;
end;
write(imin, 'növü');
writeln('daha az maya aparır');
readln;
end;
begin
clrscr;
Mass(a);
Minimal(m, imin);
readln;
end.
```

Çalışma 20. 14 –cü çalışmanın struktur programı tərtib etməklə həll edin.

Əlbəttə bu cür - tədris xarakterlì, sadə proqramlardan fərqlì olaraq, əməli məqsəd daşıyan -çox böyük və mürəkkəb proqramlar adətən kollektiv işin məhsulu olub çoxsaylı praktik yoxlamalardan keçirilir. Təsadüfi deyildir ki, Microsoft Corporation, IBM Corporation və s. bu kimi nəhəng firmalarda, ayrı-ayrı sahələr üzrə yüzlər və bəzən də minlərlə mütəxəssis çalışır. İstehsalatın, nəqliyyatın bu və ya digər sahələrinə xidmət edən bir çox proqramlar, bəzən hətta ümumdüvlət səviyyəli bir məsələ kimi qarşıya qoyularaq bir çox struktur proqramlarından ibarət sistem kimi işlənib hazırlanır.

4. *Rekursiv funksiyalar* –əsasən functionların öz-özünə xıtab etməsilə təşkil olunan dövrü proses kimi təzahür edir. Başqa sözlə desək, *rekursiya* – funksiya qıymətlərinin özünə arqument kimi təqdim etməklə əldə edilir. Rekursiyanın təşkilində *axın* anlayışı da geniş tətbiq olunur. *Axin* –fəal yaddaşa, qəbul etmə ardıcılığına eks növbəylə xaric etmə prinsipi üzrə saxlanan elementlər toplusudur.

Məs.  $m = n$  –ə qədər tam ədədlərin cəmini hesablamaq üçün aşağıdakı kimi rekursiv fuhksiya qurmaq olar.

```
function Toplama(m,n:integer):integer;
begin
if m = n then Toplama := m
else Toplama := n+Toplama(m, n-1)
end;
```

Bu içproqram, məs.  $\text{Toplama}(3,5)$  ifadəsinin aşağıdakı ardıcılıqla hesablayır:

$\text{Toplama}(3,5) = 5 + \text{Toplama}(3,4) = 5 + 4 + \text{Toplama}(3,3) = 5 + 4 + 3.$

Yəni, blok toplamını ikì etapda yerinə yetirir: -əvvəlcə 5, 4, 3 ədədlərindən *axın* təşkil edir, -sonra isə onları tərs sırayla toplayır.

Məsələ 21. İlk  $n$  natural ədədin hasilini  $n! = n(n-1)!$  -düsturunu ( $0!=1$ ,  $1!=1$ ) ardıcıl olaraq tətbiq etməklə hesablamaq üçün rekursiv funksiya qurmalı.

```
function Vurma(n:integer):integer;  
begin  
    if n =0 then Vurma:=1  
    else Vurma := n * Vurma(n-1)  
end;
```

Bu functionla  $4!$  -nın qiyməti aşaönidəki etaplarla hesablanır:

$$\begin{aligned} \text{Vurma}(4) &= 4 \cdot \text{Vurma}(3) = 4 \cdot 3 \cdot \text{Vurma}(2) = \\ &= 4 \cdot 3 \cdot 2 \cdot \text{Vurma}(1) = 4 \cdot 3 \cdot 2 \cdot 1 \cdot \text{Vurma}(0) = 4 \cdot 3 \cdot 2 \cdot 1 \cdot 1 \end{aligned}$$

Demək burada  $axın$  4, 3, 2, 1, 1 sırasıyla daxıl olub hasil  $1 \cdot 1 \cdot 2 \cdot 3 \cdot 4 = 24$  kimi ardıcılıqla yerinə yetirilir.

Çalışma 21. Birinci həddi 30, 8 -ci həddi 46 olan ədədi silsilənin ilk n həddinin cəmini tapmaq üçün rekursiv funksiya daxıl olan program yazın.

5. Açıq massivlər -içprogramların formal parametrləri siyahısında verilən, ölçüsü əvvəlcədən bəlli olmayan massivlər olub aşaönidəki formada təqdim olunur:

```
<ad> : array of <baza tipinin adı>;
```

Bu cür formal massivlərin elementləri 0 -dan başlayaraq nömrələnir və sonuncu elementinin nömrəsi standart **high** funksiyasıyla:

```
high(<massivin adı>).
```

formada öyrənilə bilər.

Açıq massivlərdən, prosedurada dəyişən ölçülü massivlərlə işləmək üçün istifadə olunur.

Məsələ 22. İçprogramların köməyilə, elementləri uyğun olaraq  $y_m = fy(m) = \text{random}(m)$ ,  $m = 1, 2, \dots, 7$  və  $g_n = fg(n) = n^2 / 2$ ,  $n = 1, 2, \dots, 9$  düsturlarıyla hesablanan  $y$  və  $g$  massivləri qurun. Hər massivdə 4 -dən böyük elementlərin sayını tapıb nəticələri ekrana çıxarın.

**program** Struktur;

```
{$F+}  
uses crt;  
type fu =function(n:integer):real;  
var y:array [1..7] of real;  
      g:array [1..9] of real;  
function fy(m:integer):real;  
begin
```

```
y:=random(m)
end;
function fg(n:integer):real;
begin
g := n*n/2
end;
procedure Yarat(f:fu; var z: array of real);
var i:integer;
begin
    for i:=0 to high(z) do
        begin
            z[i]:=f(i+1);
            write(z[i]:5:2);
        end;
    writeln
end;
function top(z:array of real):integer;
var i,k:integer;
begin
    k:=0;
    for i:0 to high(z) do
        if z[i]>4 then k:=k+1;
    top:=k
end;
begin
    clrscr;
    randomize;
    Yarat(fy,y);
    Yarat(fg,g);
    write(`Axtarilan element sayI y -`);
    writeln(`k=`,top(y):3);
    write(`Axtarilan element sayI g -`);
    writeln(`k=`,top(g):3);
    readln
end.
```

*Dıqqət* edin ki, bu programda ilk dəfə olaraq.

type            fu =function(n:integer):real;  
bölümündə function tipi verilərək fy(x) və fg(x) funksiyaları da bu tipə aid edildi, beləliklə də bir prosedurayla müxtəlif massivlər qurmaq mümkün oldu.

Həmçinin bu səbəbdən proqrama zəruri içproqram modelini(far-model) tənzim edən {\$F+} direktivi daxıl edildi.

Çalışma 22. 22 -ci məsələni  $y_m = fy(m) = \text{random}(m)$ ,  $m = 1, 2, \dots, 9$  və  $g_n = fg(n) = (n + 1)^2 / 2$ ;  $n = 1, 2, \dots, 14$  düsturlarıyla hesablanan  $y$  və  $g$  massivləri üçün dəyişdirməklə həll edin.

6. *Standart modullar* –geniş istifadə olunan universal təyinatlı içproqramlar olub bir «KİTABXANA» adı altında cəmləşmiş olurlar.

*Modul* –özündə sabit, dəyişən ünsür tipləri və içproqramlar birləşdirən proqram vahidi olub standart və abonent modulları kimi fərqlənirlər.

#### *Standart modullar.*

<b>System</b>	Coxışlənən prosedura və funksiyalar sist.
<b>String</b>	Sətir dəyişənləri ilə işləyən funksiyalar.
<b>Printer</b>	Prinçerlə işləmək üçün proqram modulu.
<b>Graph</b>	Qrafikqurma prosedura və funksiyaları.
<b>Overlay</b>	Böyük proqramlarla işləmək üçün modul.
<b>Dos, Windows</b>	Paskal proqramı gedisində Əməliyyat sistemi əmrlərinin işləməsinə imkan verir.
<b>Graph3, Turbo3</b>	TP versiyaları arasında uyarlıq saxlayır.

Modulları **uses** əmrlə hər hansı bir proqramın işinə

uses <modulların adları sıyahısı>;

formada cəlb etmək olur.

**Sistem** modulundan işə, proqramlar elə-belə də (yəni, ona müraciət etmədən belə -avtomatik olaraq) istifadə edə bilirlər. **read**, **readln**, **write**, **writeln** proseduralarını və sin, cos və s. standart funksiyaları da proqramlar elə məhz bu moduldan alırlar.

Sistem və Crt modullarına aid olan əsas proseduralar.

<b>exit</b>	Əsas proqramın işinə saxlamaq və içproqramdan çıxmaq üçün işlənir.
<b>halt</b>	Proqramı saxlayıb idarəni Əməliyyat sisteminə verir.
<b>break</b>	for, while, və repeat dövrlərindən məcburi çıxma.
<b>continue</b>	for, while, və repeat dövrlərində növbəti iterasiyani başlamaq üçün işlənir.
<b>delay(n)</b>	Carı əmrin işinə abonentin verdiyi vaxt (n san) ərzində (mikro san. dəqiqliklə) saxlayır.
<b>clrscr</b>	ekranı təmizləyir.
<b>textcolor</b>	Mətnə 0, 1, .., 15 ədədləri ilə verilən rəng.
<b>textbackground</b>	ekran fonuna rəng verir.

Habelə:

- **Crt** modulunda, -programı gözləmə rejimində keçirməklə abonentin qırpdıdı sədəfin qiymətini alan **readkey** və istənilən sədəfi qırpanda **true** məntiqi dəyərini alan **keypressed** funksiyaları və s. yerləşir.
- Paskal programı rejimində fayllar sistemini ilə işləmək üçün nəzərdə tutulmuş prosedura və funksiyalar isə **Dos** modulunda yerləşir.

Onlara, cari program daxilindən:

```
exec('<exe faylin bütöv adı>', '<programın parametrləri>' və ya").
```

kimi müraciət etmək olar.

Lakin **exec** prosedurası işlənən programma **M** direktivini də:

-məs. {\$M \$2000,0,1000} parametrilə- qosmaq lazımdır.

- Program və ya onun fragmentlərinin iş vaxtının xronometriyası, və tarix göstəricilərlə işləmək üçün aşağıdakı proseduralar tətbiq edilir:

```
GetTime(Hour, minute, Second, Sotisec)
```

-{cari vaxta -saat, dəqiqə, saniyə və millisaniyə ölçülərinə müvafiq qiymət verilir}.

```
GetDate(Year, Month, Day, Number)
```

-{ cari tarixə -**Vord** tipi siyahısından ay, gün, həftənin günü göstəricilərinə uyğun qiymətlər verir }

Tapşırıq. Standart modullar və yuxarıda şərh olunan proseduralardan istifadə etməklə bir program nümunəsi hazırlayın.

7. Abonent modulları –**unit**, müəyyən qaydalara uyğun olaraq aşağıdakı strukturda tərtib olunur:

```
unit <ad>;
interface {İnterfeys bəndi}
    <Şərh bölməsi>
implementation {İşçi blok}
    <abonent içproqramları mətni>
begin
    <həzırlıq bloku>
end.
```

Abonent öz moduluna münasib ad seçir. Şərh bölməsində gərəklili modul və içproqramlar göstərilir, sabit, dəyişən və s. ünsür tipləri tanıdırılır.

İşçi blokda içproqram mətnləri, şərh bölümündə adlarının sadalanma sırasına müvafiq ardıcılıqla yazılır. Parametrlər artıq başlıqların şərhində verildiyi üçün burada buraxıla bilər. Bir çox proqramlar üçün ümumi olan

sabit, dəyişən və ünsür tiplərinin şərhini kimi, bəzəl hallarda interfeys və işçi bloklar da boş verilə bilər.

Hazırkıq bölümündə ilkın verilənləri tanıtmaq, fayl açmaq və s. mümkündür. Odur ki, bu blok hələ əsas programın əmrlərindən əvvəl fəaliyyətə başlayır. Bu blok lazımlı olmadığı hallarda isə **begin** əmrini də yazmaşa ehtiyac qalmır.

Məs.  $\text{tg}(x)$  və  $x^y$  funksiyalarını təyin edib ekranı təmizləyən modul tərtib edək.

```
unit BizimModul;
interface
uses Crt;
function tg(x:real):real;
function step(x,y:real):real;
implementation
function tg(x:real):real;
begin
    tg(x):=sin(x)/cos(x)
end;
function step(x,y:real):real;
begin
    step:=exp(y*ln(x))
end;
begin
    clrscr
end.
```

İçprogramları modula çevirmək üçün TP menyusunun **Compilo/Destination** punktuna **Disk** dəyəri verilərək translyasiya (Ctrl + F9) edilir. Nəhayət diske yalnız **.tpu** genişləməsilə eyni adda fayl alınır.

Məs. **BizimModul** –dan istifadə edərək  $\text{tg}(x)$  və  $1.3^5$  ifadələrini hesablayaq.

```
program UseModul;
uses Bizimmodul;
var x,y,a,b,c:real;
begin
    a:=1.3;
    b:=5;
    writeln(`x -i verin:`);
    readln(x);
    y:=tg(x);
    writeln(`tg(`,x:5:2,`)=` ,y:6:2);
```

```
c:=step(a,b);
writeln(`1.3^5=`,c:5:2);
readln
end.
```

Tapşırıq. Modul və programdan istifadə edərək  $ctg3x+3tgx$  ifadəsinin qiymətini hesablayın.

Abonent lazımlı bildiyi modulları aşağıdakı əmrlə bir kütüphanaya (məs. *BizimKit.tp1* adlı) yığınca bilər:

**tpuMover** <faylin tam ünvanı> \ *BizimKit.tp1/+BizimModul*

*BizimKit.tp1* faylini *tupbo.tp1* kimi sistem faylları olmayan kataloqa yerləşdirmək lazımdır.

Tapşırıq. Standart və abonent modullarını birləşdirəcələb etməklə öz zövqünüzə uyğun sadə bir program yazın.

## §9. Yazılar

1. **Yazı –record:** müxtəlif tiplərdən ibarət qarışiq yazıları fəal yaddaşda saxlamaq üçün nəzərdə tutulmuş ünsür tipidir. Yazı tərkibinə qatılan hər tip – «alan» adlanaraq **var** yaxud **type** bölümündə aşağıdakı formada sadalanırlar:

```
<yazının adı> = record
    <1-ci alanın adı> : <1-ci alanın tipi>;
    ..
    <n-ci alanın adı> : <n-ci alanın tipi>;
end;
```

Məs. Tələbələrin -ad, soy ad, təvəllüd, orta qiymət balı və s. anket məlumatları bu cür *alanların* köməyilə verilə bilər:

Bu strukturani “qruppa” adlı bir yazı tipində aşağıdakı kimi verə bilərik:

```
type qruppa = record
    ad, soy_ad : string[20];
    anadan_olub : record
        il : 1979..1984;
        ay : 1..12;
        gün : 1..31;
    end;
    sball : real
end;
```

*Yazı-dəyişən* isə -məs. qruppa tipi üçün:

**var** Qurban\_Qaraca,Pirili\_Banu,... : qruppa;

formada verilərək:

`Qurban_Qaraca.soy_ad := Qaraca, Pirili_Banu.anadan_olub := 21.03.1982,.. və s.`  
kimi qiymətləndirilir.

Yazının hər hansı alanı ilə temas -qondarma adın köməyilə:

`<yazının adı>.<sahənin adı>`

formada qurulur.

Lakin qondarma adların tətbiqi, bir çox hallarda böyük ifadələrin meydana çıxması ilə müşayət olunur. Bu halda birləşdiricisi **with** əmrindən istifadə etmək daha sərfəlidir.

2. *Birləşdiricisi with əmri* –programda yazı tipinən dəyişəni:

`with <yazı dəyişəni tipinən adı> do <əmr>;`

Verilmiş əmrə -adı çəkilən dəyişən tipinə müvafiq alanların adları verilə bilər. Məs. ötən məsaldan bir dəyişəni aşağıdakı kimi tərtib etmək olar:

**with** Pirili\_Banu **do**

**begin**

`ad:=`Banu`;`

`soy_ad:=`Pirili`;`

**with** anadan\_olub **do**

**begin**

`il:=1980;`

`ay:=12;`

`gun:=28;`

**end;**

`orta_bal:4.9`

**end;**

Məsələ 23. Yazı massivini tipindən istifadə etməklə, satışda olan avtomobillər haqda məlumat almaq üçün program tərtib etməli. Qiyməti 3000\$ -dan az olan modellər və onların buraxılış ilə barədə ekrana ayrıca arayış çıxarmalı.

Yazı alanları: model -marka, buraxılış il -ıl, və qiyməti -haqq kimi adlandırsaq aşağıdakı programı yaza bùlərik.

**program** Avtomobil;

**uses** Crt;

**const** n = 10;

**type** avto = **record**

`marka:string[15];`

```
    il, haqq:integer;
  end;
var   a1:array[1..n] of avto;
      i:integer;
begin
  clrscr;
  for i:=1 to n do
    with a1[i] do
      begin
        writeln('Marka?');
        readln(marka);
        writeln('Istehsal ili?');
        readln(il);
        writeln('Haqq?');
        readln(haqq);
      end;
  writeln;
  writeln('Firma munasib bilir');
  for i:=1 to n do
    with a1[i] do
      writeln(marka:15,il:10,'$',haqq);
  writeln;
  write('Haqqı 3000$ -dan az olan');
  writeln('munasib avtomobil:');
  for i:=1 to n do
    with a1[i] do
      if haqq < 3000 then
        writeln(marka:15,il:10);
  readln
end.
```

Çalışma 23. Ötən programda alan tiplərinə *rəng alanı* də əlavə edərək ekrana son yeddi ilin buraxılışı olan qırmızı rənglə avtomobillər barədə məlumat verə bilmən program yazın.

## §10. Fayllar

1. *Tipləri tanıtmalı faylların təşkili.* Çox zaman kənar yaddaşda (diskdə) saxlanan iri həcmli məlumatlarla işləmək zərurəti meydana çıxır ki, bu da *fayllar* vasitəsilə həyata keçirilir.

*Fayl* –bir ad altında cəmləşdirilmiş yazı, qrafik, şəkil və s. kimi müxtəlif məzmunlu ünsürlər toplusu olub, əsasən kənar yaddaşa yerləşdirilir. Fayl tipi:

type <tipin adı> = file of <baza tipi>; formada və ya bılavasıtə dəyişən bölməsində
--

var <dəyişənlərin siyahısı> = file of <baza tipi>; kimi təqdim edilir.
---

Məs.

**type** Saylar = **file of** integer;

1.1 Adlar = **file of string**[24];

**var** Xronika, kitab, musiqi: **file of record**;

ilkfayl, sonfayl: **file of boolean**;

2. *Fayllarla iş*. Fayllarla iş aparmaq üçün onu əvvəlcə açmaq, lazımı əməliyyat keçirildikdən sonra isə baqlamaq lazımdır. Faylin hər-hansı elementi, başdan başlayaraq ardıcıl arama yoluyla tapılır və faylin sonu isə

<b>eof</b> (<faylin adı>);
----------------------------

standart məntiqi funksiyası ilə müəyyən edilir. Faylin sonu tapılarkən bu funksiya **true** qiymətini alır.

**System** modulunun aşağıdakı proseduralarıyla fayllarla müvafiq əməliyyatlar aparmaq mümkündür:

assinq(<faylin adı>, <faylin kənar adı>))	Faylin kənar adı və fayl dəyişəni arasında əlaqə yaratmaq üçün.
reset(<fayl adı>)	Fayldan lazımı hissəni oxumaq üçün.
read(<faylin adı>, <dəyişənin adı>)	Fayldan lazımı hissəni fəal yaddaşa verir
close(<fayl adı>)	faylı baqlayır
rewrite(<fayl adı>)	fayla yazı daxıl etmək üçün onu açır
write(<fayl adı>, <dəyişənin adı>)	Fayla məlumat daxıl edir.

Burada:

- <faylin adı> -faylin **var** bölməsində dəyişən kimi verilmiş adı,
- <faylin kənar adı> -faylin dırnaq arasında:  
‘d:\Kitab\lab1.pas’ formada verilmiş –kənar yaddaşdakı adıdır.

Məsələ 24. Kompüterlərin –marka(marka), vinxester tutumu(hdd), fəal yaddaş tutumu(ram) və əməliyyat tezliyi(speed) göstəricilərinin eks etdirən fayl tərtib edib ekrana çıxarmalı.

```
program computer1;
uses Crt;
type comp = record
    marka:string[15];
    hdd,ram:real;
    speed:integer;
  end;
  myfile=file of comp;
var f1:myfile;
  I,n:integer;
  c1:comp;
begin
  clrscr;
  writeln('Say?');
  readln(n);
  assign(f1,'d:\computer');
  {f1 adda bir fayl ayarlamaq}
  rewrite(f1);
  for I:=1 to n do
    begin
      writeln('Marka?');
      readln(c1.marka);
      writeln('HDD,RAM?');
      readln(c1.hdd,c1.ram);
      writeln('Tezlik?');
      readln(c1.speed);
      {Fayla qeyd aparmaq}
      write(f1,c1);
    end;
  close(f1);          {fayl f1-i qapatmaq}
  writeln('Marka HDD RAM');
  {Oxuma fayli ayarlamaq}
  reset(f1);
  for i:=1 to n do      {fayl ekrana verilir}
    begin {Oxuma davam etdirilir}
    read(f1,c1);
    write(c1.marka:15,c1.hdd:10,c1.
    ram:7,c1.speed:8);
    writeln;
  end;
```

readln  
end.

Çalışma 24. Məlumatları əməliyyat yaddasına hər-hansı fayldan **while**, **read**, **eof** əmrlərilə daxıl etməklə 24 –cü məsələni həll edin.

Məsələ 25. Ötən proqramda tərtib olunmuş fayldan, əməliyyat tezliyi 166Mr –dən artıq olan kompüterlər barədə məlumat götürüb ekrana çıxarmalı.

```
program Computer166Mr;
uses Crt;
type comp =record
    marka:string[15];
    hdd,ram:real;
    speed:integer;
  end;
  myfile = file of comp;
var  f1:myfile;
    i,n:integer;
    c1:comp;
begin
  clrscr;
  assign(f1,'d:\computer');
  {Oxuma fayllı ayarlamaq}
  reset(f1);
  while not eof(f1)do {fayl sona kimi yoxlanır}
  begin
    {fayldan oxuma}
    read(f1,c1);
    if c1.c1speed > 166 then
      writeln(c1.marka:15,c1.hdd:8:2,c1.ram:8:2);
  end;
  readln
end.
```

Çalışma 25. **System** modulunun proseduralapından istifadə etməklə sərbəst seçdiyiniz bir faylla əməliyyat aparan sadə proqram tərtib edin.

Ardıcıl arama rejimindən başqa, fayllarla birləşmə yoluyla da işləmək mümkündür. Bu cür faylların birləşmə k –cı elementinə read və write əmrlərinin tətbiq etməzdən əvvəl seek əmri:

seek(<faylin adı>, k);

kimi hazırlıq görmək lazımdır.

3. *Mətn faylları*. Yuxarıda tanış olduğumuz -tip formasında müəyyən edilən fayl elementləri kompüter tərəfindən kodlaşdırılır və həmin fayllarda düzənləşlər aparmaq və ya onlara adı mətn redaktorlarını tətbiq etmək mümkün olmur. Odur ki, bir çox hallarda bu cəhətdən daha münasib imkanlara malik *mətn fayllarından* istifadə olunur.

*Mətn faylinin* elementləri –hərf, rəqəm, işarə və ara(probel) kimi simvollar ardıcılığından ibarət olan sətirlərdir. Sətirdə ünsürlər ara ilə ayrılır, hər sətir sonunda keçid sədəfi qırılır. Belə faylları mətn redaktoru ilə tənzimləmək mümkün olur. Sətirdə simvolun varlığı **eoln** əfunksiyası ilə

**eoln(<faylin adı>);**

formada müəyyən edilir. Sətrin sonunda bu funksiya **true** qiymətini alır.

Mətn faylı **var** bölməsində

**var <dəyişənlərin siyahısı>: text;**

kimi verilir.

Mətn faylı elementlərini **read** və ya **readln** əmrlərilə

**read(və ya readln)(<faylin adı>,<parametrlərin siyahısı>);**

kimi oxumaq mümkündür. readdan fərqli olaraq readln əmri sətrin parametrlər siyahısında verilməyən hissəsinə oxumur.

Mətn faylinə yazı **write** və ya **writeln** əmrləri ilə:

**write(və ya writeln)(<faylin adı>,<ifadələrin siyahısı>);**

kimi verilir.

Mətn faylinə əlavələr isə **append** əmrlə

**append(<faylin adı>);**

formada daxıl edilə bilər.

Məsələ 26. Hər-hansı mətn redaktoru ilə tərtib olunmuş

Çaylar

Nil 6671 2870000

Missisipi 6420 3238000

Amazon 6280 6951000

Ob 5410 2990000

Amur 4416 1855000

Lena 4400 2490000

Konko 4320 3690000

Niger 4160 2092000

Volqa 3531 1360000

faylinı ekranı çıxarıb burada ən uzun çayı və hövzəsi ən böyük olan çayı müəyyən etməli.

```
program Çaylarfile;
uses Crt;
type Çaylar = record
    ad:string[10];
    uz:integer;{uzunluq}
    al:longint {alan}
  end;
var bufayl:text;
    buad:Çaylar;
    {maksimal uzunluqlu çayIn adı}
    {maksimal alanlı çayIn adı}
    aduzmax,adalmax:string[11];
    uzmax:integer; {maksimal uzunluq}
    almax:longint; {maksimal uzunluq}
begin
    clrscr;
    uzmax:=0;
    almax:=0;
    writeln(`Ad, Uzunluq(km),Alan(kv.km)`);
    assign(bufayl,'d:\Sular');
    reset(bufayl);
    while not eof(bufayl)do
        with buad do
            begin
                readln(bufayl,ad,uz,al);
                writeln(ad:10,uz:10,al:15);
                if uz > uzmax then
                    begin
                        uzmax := uz;
                        aduzmax := ad
                    end;
                if almax < al then
                    begin
                        almax:=al;
                        adalmax:=ad
                    end;
            end;
    writeln(`Uzun çayIn adı-`,aduzmax);
```

```
writeln(`Böyük çayIn adI-`,adamax);
readln
end.
```

Çalışma 26. Azərbaycan çayları üçün BizimÇaylar adlı fayl tərtib etməklə ötən məsələni həmین fayl üçündə həll edin.

4. Ünsürlərin çəşidlənməsi. Massiv və fayl tərkibində çəşidləmə alqoritmlərindən -yerdəyişmə ilə artım üsulunu nəzərdən keçirək. n element üçün bu üsul:

1- cı mərhələdə

- birləşdirən başlayaraq ilk element cütü müqayisə olunur və birləşdirən böyük olan halda yerdəyişmə aparılır.
- ikinci dən başlayaraq proses təkrarlanır və cəmi n-1 addımdan sonra ən böyük element sona qoyulmuş olur

2 – cı mərhələdə

- 1 –cı mərhələni, n-2 –addımda təkrarlamaqla ikinci böyük ədəd n-1 – cı mövqeyə qoyulmuş olur.

.....

n-1 –cı mərhələdə, nəhayət sonuncu bir cüt element də müqayisə olunur və lazımlı gələrsə yerdəyişmə aparmaqla çəşidləmə sona yetir.

Məsələ 27. 26 –cı məsələdə verilmiş faylı ekrana çıxararaq onu massiv strukturlu ünsür kimi fəal yaddaşa ötürməli. Daha sonra, fayldakı çay adlarını əlifba sırasına görə düzənləmə yenidən ekrana verməli.

```
program ABCD _;
uses Crt;
type çaylar = record
    ad:string[10];
    uz:integer;
    al:longint
    end;
    const k =9;
var bufayl:text;
    buad:çaylar;
    i,j:integer;
    mas:array[1..k] of çaylar;
begin
    clrscr;
    assign(bufayl,'d:\çaylar');
    reset(bufayl);
```

```
writeln('          Bu fayl');
writeln('Ad, Uzunluq(km),Alan(kv.km)');
while not eof(bufayl) do
    begin
        readln(bufayl,buad.ad,buad.uz,buad.al);
        writeln(buad.ad:10,buad.uz:10,buad.al:15);
        mas[k]:=buad;
    end;
close(bufayl);
for i:=1 to k-1 do
    for j:=1 to k-1 do
        begin
            if mas[i].ad > mas[j+1].ad then
                begin
                    buad:=mas[i];
                    mas[i]:=mas[j+1];
                    mas[j+1]:=buad;
                end;
        end;
        writeln('          Yeni fayl');
        writeln('Ad, Uzunluq(km),Alan(kv.km)');
    for i:= 1 to k do
        with mas[i] do
            writeln(ad:10,uz:10,al:15);
        readln
    end.
```

Çalışma 27. 26 -ci məsələdə verilmiş faylı ekrana çıxararaq onu yazı massiv strukturlu ünsür kimi fəal yaddaşa ötürməklə 27 -ci məsələni həll edin.

## §11. Sıyahılar

Məlum olduğu kimi, programda işlənən hər bir dəyişən üçün fəal yaddaşda əvvəlcədən müəyyən sahə ayrılır və bu sahə də yalnız program öz işinə qurtardıqdan sonra boşalır. Lakin bir çox məsələlərin həlli zamanı - xüsusilə də sıyahılar tərtib edərkən- onların ölçüsü və tələb olunan dəyişənlərin sayı əvvəlcədən bəlli olmur. Təbiiidir ki, belə olduqda yaddaşın müəyyən ölçülərə uyğun -yəni statik tənzimlənməsi də mümkünüsüz olur və

bu halda *dinamik yaddaş*, *dinamik dəyişən* və *ox* (yəni *göstərici*) kimi anlayışlardan istifadə etmək zərurəti meydana çıxır.

1. *Dinamik yaddaş*, *dinamik dəyişən* və *ox*. Yaddaşdan dinamik istifadə – dəyişənlərə yalnız zəruri anlarda yer ayırib lazımlıqda isə onu boşaltma prinsipi ilə xarakterizə olunur. Bu şəraitə uyğun seçilmiş dəyişənlər *dinamik dəyişənlər* adlanır. Dinamik dəyişənlərlə işləmək üçün *ox* dediyimiz xüsusi ünsür tipi müəyyən edilmişdir. *Ox* -təhkim olunduğu dəyişənin yaddaşda yerini deyil yalnız onun tipinə müəyyən edir və yalnız zəruri anlarda ona yaddaşdan yer ayrılmاسını təmin edir. *Ox -type* bölümündə ^ simvoluyla

**type** <tipin adı> = ^<baza tipi>;

kimi şərh olunur.

Bəlli dəyişənlər üçün oxlar **var** bölümündə

**var** <oxların siyahısı> : <tipin adı>;

formada təhkim edilir.

Məs. OxSay, OxMas və OxAy göstəricilərini

**type**

OxSay =^integer;

OxMas =^array[1..50] of real;

OxAy =^Ay;

kimi şərh etmək və onları uyğun olaraq s1, s2, s3, m1, m2, aya, ayb, ayc dəyişənlərinə

**var**

s1, s2, s3:OxSay;

m1, m2:OxMas;

aya, ayb, ayc:OxAy;

kimi təhkim etmək olar.

Bu cür verilmiş massiv və yazılar üçün kompilyator yaddaşda xüsusi yer ayırmaz və oxların özü isə cüzü yer tutar. Dəyişənlərə yalnız onların gərəklə olduodu anlarda, oxların bildirişi ilə

**new(<dəyişənin oxu>);**

prosedurasi əsasında yer ayrıla bilər və yalnız bundan sonra

<dəyişənin oxu>^

adlı dinamik dəyişən tanıdılıa bilər.

Oxlar üzərində

<1-ci ox> := <2-ci ox>;

<ox> := nil;

kımı ünvandəyışmə əməlləri təyin edilmişdir ki: -birinci əməldən sonra hər ikì ox 2 –ci üçün nəzərdə tutulmuş yaddaş bölümündən istifadə edər, ikinci əməldən sonra isə artıq ox neytral qalar.

Dinamik dəyişənin tutmuş olduu yaddaş


dispose(<dəyişənin oxu>).

kımı tərtib olunmuş dispose prosedurasıyla azad edilir.

Oxlar üzərində əməlləri eks etdirən bir program nümunəsi verək:

```
program Ox;
var c1, c2 : ^integer; {iki ox verilir}
begin
    new (c1); {c1 –oxuna yer ayarlama}
    new (c2); {c2 –oxuna yer ayarlama}
    c1^ := 5;
    c2^ := 7;
    writeln(c1^, c2^); {ekrana 5, 7 verilir}
    c1 := c2;
    writeln(c1^, c2^); {ekrana 7, 7 verilir}
    c2 := nil;
    dispose(c2){c2 yadda$dan silinir}
    writeln(c1^); {ekrana 7 verilir}
end.
```

Şəkil 1.1. –də bu programın fəaliyyət sxemini verilmişdir:



Şəkil 1.1. Ox proqramının fəaliyyət sxemi.

Dinamik dəyişən -hamısı eyni zamanda fəal yaddaşa yerləşməyən çoxsaylı massivlərlə bir proqramın eyni vaxtda işləməsinə də imkanı verir.

Bunun üçün:

- hər massivə **var oxmas1, oxmas2,...:^array...** formada oxlaar təhkim etmək,
- **nev(mas1)** –prosedurasiyla yəni massiv təyin edilir və **mas1^[1], mas1^[2],.. mas1^[i],..**-kimi dinamik dəyişənlər ayarlanır.
- **dispose(mas1)** –yaddaş boşaldılır
- **nev(mas2)** –prosedurasiyla ikinci yenİ massiv təyin edilir və ona **mas2^[1], mas2^[2],.. mas2^[i],..**-kimi dinamik elementlər ayarlanır və s.

2. *Siyahi* –eyni tipdən olan sonlu sayıda ünsürün nizamlı düzümüdür. Siyahının hər elementi ikì hissədən ibarət olur -onu təşkil edən ünsür və növbəti ünsürü göstərən ox. Bu cür strukturani, əlbəttə yazı və ox ünsür tipləri ilə aşağıdakı kimi eks etdirmək mümkündür:

```
type <siyahı elementinin adı> = ^<yazı>;
    <yazı> = record
        <1 -ci ünsür alanı> : <1 -ci ünsür tipi>;
        ...
        <n -ci ünsür alanı> : <n -ci ünsür tipi>;
        <ox alanı> : <siyahı elementinin adı>
    end;
```

Məs. 26 -ci məsələdə verilmiş Çaylar sıyahısını -çaylar, elsiya(siyahı elementi)yazı tipini çay adlandırısaq, onun üçün tip və dəyişənləri aşağıdakı kimi təyin etmək olar:

```
type
    elsiya =^çay; {yazi tipi}
    çay = record;
        ad:string[11]; {ad}
        uz:integer; {usunluq}
        al:longint; {alan}
        iz:elsiya; {sonrakI element oxu}
    end;
var elox,elbir,elqabaq,elsonra,:elsiya;
```

Burada -elox,elbir,elqabaq,elsonra dəyişənləri -elsiya yazı tipindən olmaqla:

- elox -siyahıda növbəti elementi göstərən ox
- elox^ -yazı tipinin dənamik dəyişəni olarsa onda:müvafiq ifadələr
- elox^.uz -tam ədəd tipli dənamik dəyişən (çayın uzunluğunu)
- elox^.iz -siyahıda növbəti elementin oxu
- elox^.iz^.uz -növbəti çayın uzunluğunu və
- elox^.iz^.iz -daha sonrakı çayın göstəricisi və s. kimi xarakteri-zə edilir.

Məsələ 28. Tutaq ki, diskdə yerləşən hər hansı fayla yeniyi bir ünsür əlavə etmək lazımdır. Mövcud faylin bazası əsasında, daxıl edilməli ünsürlə başlayan yeni fayl tərtib etməli.

Məsələni həll etmək üçün: əvvəlcə ünsürləri fayldan fəal yaddaşa gətirmək və lazımı düzənləmə işlərindən sonra kənar yaddaşda yeni fayl tərtib etmək lazımdır. Bu zaman faylı massiv tipi kimi deyil, (mümkün olarsa) sıyahı kimi götürmək bir çox cəhətdən daha sərfəli olardı. Məsələni həll etmək üçün aşağıda tərtib edilmiş Çaylar\_Sıyahı programını, eyni

zamanda siyahilarla işlemeyin əsas üsullanı da praktik olaraq nümayiş etdirir.

```
program Çaylar_SiyahI;
uses Crt;
type
  elsiya =^çaylar;
  çaylar = record
    ad:string[11];
    uz:integer;
    al:longint;
    iz:elsiya;
  end;
var
  element,elbir,elqabaq,elyeni:elsiya;
  Bufayl,Bufayl2:text;
procedure SiyahITutma(var Bufayl:text);
begin
  new(element);
  elbir:=element;
  while not eof(Bufayl) do
    begin
      elqabaq:=element;
      with element^ do
        readln(Bufayl,ad,uz,al);
      new(element^.iz);
      element:=element^.iz
    end;
  {Sonuncu – artıq element silinir}
  elqabaq^.iz:=nil
end;
procedure EkranaYazma;
begin
  writeln('Fayl ayarlandı');
  writeln;
  element:=elbir;
  while element<> nil do
    begin
      with element^ do
        writeln(ad:11,uz:8,al:12);
      element:=element^.iz
```

```
    end;
end;
procedure YeniElement;
begin
  new(yeni);
  writeln;
  writeln(' Yeni elementi yazaq?');
  with yeni^ do
    begin
      write(' Ad? -11 simvolla');
      readln(ad);
      write('Uzunluq?');
      readln(uz);
      write(' Alan?');
      readln(al);
    end;
  writeln
end;
procedure Faylayazma(var Bufayl:text);
begin
  element:=elbir;
  while element <> nil do
    begin
      with element^ do
        writeln(Bufayl,ad:11,uz:8,al:12);
      element:= element^.iz
    end;
  writeln;
  writeln(' SiyahI fayla yazildi. Son.');
end;
begin          {Ba$ proqram.}
  clrscr;
  assign(Bufayl,'Çaylar');
  assign(Bufayl2,'Çaylar2');
  reset(Bufayl);
  SiyahITutma(Bufayl);
  EkranaYazma;
  YeniElement;
  {Yeni element yazma}
  element:=elbir;
```

```
yeni^.iz:=element;  
elbir:=yeni;  
EkranaYazma;  
rewrite(Bufayl2);  
FaylaYazma(Bufayl2);  
close(Bufayl);  
close(Bufayl2);  
repeat until keypressed  
end.
```

Bu program: əvvəlcə fəal yaddaşda dövr vasitəsilə bır siyahı ayarlayıb ünsürlərini mövcud fayldan onun tərkibinə daxil edir. Burada tətbiq olunan dövr tamam olunca axıra əlavə bir element çıxarıılır və o da əvvəl verilmiş elqabaq oxu(yəni öncəki element göstəricisi) ilə elqabaq^.iz:=nil yazmaqla silinir. Bu üsulla da əvvəlcədən qeyd olunmuş istənilən elementi

elqabaq^.iz:= elqeyd^.iz

kimi bir ünvandəyişmə ilə silmək olar. Bu da əlbət ki, siyahı tipinə keçmə üsulunun ciddi bir üstünlüyü sayıla bilər.

Beləliklə siyahı ekrana verilərək ona yeni element daxıl edilir. Daha sonra isə onun sahəsinə yeni element:

Məs. Dnepr (lazımı sayda ara, sonra isə keçid sədəfi qırılır),  
2201(keçid sədəfi qırılır ),  
504000 (keçid sədəfi qırılır).  
kimi daxıl edilir.

Bu element siyahıya başdan daxıl edilərək öz lazımı yerinə:

elyeni^.iz:=elqeyd^.iz;  
elqed^.iz:= yeni;

kimi ünvanlanır.

Tapşırıq: Proqramda –yenİ elementin siyahıya daxıl edilərək oxumaq üçün ekrana verilməsi və Çaylar1 faylına köçürməsini təmin edən hissəni tapın, **File** və **Open** menyularından istifadə etməklə Çaylar1 faylını açıb düzgünlüyünü yoxlayın.

Çalışma 28. 26 –ci çalışmaya görə tərtib olunmuş BİZİMÇAYLAR faylına daha iki element əlavə etmək üçün program yazın.

3. *Axin və növbə.* Axın -elementləri qatarın vaqonları kimi düzülmüş nizamlı çoxluq kimi təsəvvür edilə bilər. Qatar daxıl olduğu stansiyadan geriyə necə çıxırsa, həmین çoxluq da qəbul olunduğu yaddaşdan o cür ardıcılıqla istifadə olunur. Növbə – elementləri qatarın vaqonları kimi

düzülmüş nizamlı çoxluq kimi təsəvvür edilə bilər. Qatar daxıl olduñ stansiyadan qabaða necə qedirsə, həmin çoxluq da qəbul olunduñ yaddaşdan o cür ardıcılıqla istifadə olunur. Axın və növbə yaddaşda ox –ünsür tipi ilə şərh olunur və ayarlanır.

## §12. Çoxluq

Çoxluq (set) –sayı 255 -dən çox olmayan, birləşmə, kəsişmə, fərq, müqayisə və çoxluqda aid olma əməli təyin edilir.

Çoxluqlar arasında –aşaðidakı kimi birləşmə, kəsişmə, fərq, müqayisə və çoxluqda aid olma əməli təyin olunmuşdur:

a + b (birləşmə)	a və b –nın bütün (təkrarsız) elementlərdən ibarət çoxluq.
a*b (kəsişmə)	hər iki çoxluqda aid olan elementlərdən ibarət çoxluq.
a - b (fərq)	a -da olub b -də olmayan elementlərdən ibarət çoxluq.
=, <>, <=, >= (müqayisə)	müqayisənin cavabı məntiqi ünsür tipi olur.

Məs. a=[1,3,4,6,7] və b = [1, 2, 4,5] olarsa:

- ❖ a + b = [1,2,3,4,5,6,7]
- ❖ a - b = [3,6,7]
- ❖ a \* b =[1,4]
- ❖ a = b -false, a <> b true, a <= -false, a >= b –true.

Çoxluqda elementlərin yerləşmə ardıcılılığı əhəmiyyət daşıdır. məs. [4,3,5,8] = [8,3,5,4]. Elementsız çoxluq –boş çoxluq adlanır və [ ] kimi işarə olunur. Çoxluq tipi:

type <təpindən adı> set of <baza tipi>;

kimi müraciət verilir.

Baza tipi –gücü(element sayı) 255 -dən çox olmayan simvol, sadalanan və diapazon ünsür tipi ola bilər.

Məs. Aşaðıda, a = [1,2,5,9] –sabit çoxluq, simvol –çoxluq tipi verilir və 1..100 arasında dəyişən -say, simvol tipinə aid –s və [green, black, red] –rənglər çoxluquna aid r dəyişənlərini müəyyən edilir:

**const** a = [1,2,5,9];{a –sabiti verilir}

**type** simvol :set of char;

**var** say :set of 1..100;

s : simvol;

r : set of(green, black, red);

Çoxluq tipi dəyişənlərinə

<dəyişənin adı> := <ifadə>;

formada qıymət verilə bilər və bu zaman dəyişən və ifadənin tipləri uyuşan olmalıdır. Məs. Yuxarıda təyin olunmuş dəyişənlərə

```
say := [41,2,7,83]; say :=[];  
say := say + [2,5,8] - [41,3,6]*[12,3,45,6];  
s := ['^','#','!','y','23'];  
s := ([‘d’,’=’]+[‘7’,’j’,’?’])*[‘7’,’j’,’f’,’?’];  
r :=[‘red’,‘black’]; r :=r*[‘red’,‘green’]; r := [];  
kimi qıymətlər verilə bilər.
```

! -Burada [ ] -boş çoxluqdur.

Çoxluqda arama, **in** -əmrindən istifadə etməklə:

```
if <baza tipli element> in <çoxluq>  
then <1-ci əmr>  
else <2-ci əmr>;
```

Məs. ‘j’ -elementi yuxarıda verilmiş

s := ([‘d’,’=’]+[‘7’,’j’,’?’])\*[‘7’,’j’,’f’,’?’]; çoxluğuna aidirmi? -sualına:

```
x := j;  
s := ([‘d’,’=’]+[‘7’,’j’,’?’])*[‘7’,’j’,’f’,’?’];  
if x in s  
then write(j,’simvolu s –in elementidir’)  
else write(j,’simvolu s –in elementi deyil’);  
program frazasiyla cavab aramaq olar.
```

Çoxluqda iştirak edən rəqəmlərin sayını təyin edən prosedura isə:

məs. s := ['^','#','!','6''y','23'];t -çoxluğunu üçün

```
procedure Say(s:simvol;var n:integer);  
var m:’0’..’9’;  
begin  
    n:=0;  
    for m:= ’0’ to ’9’ do  
        if m in s then n :=n+1  
    end;
```

kimi tərtib etmək olar.

Məsələ 29. Tutaq kì, yaddaşa A, B və C ambarlarına daxıl və xaric olunan kompüter texnikası barədə müntəzəm olaraq məlumat verilir. Lazım olduqda, A və ya B ambarında olub C -də olmayan malın siyahısını verə bilən program yazmalı.

Ambarda olan malları m1-m9 kimi işarətləyib mallar –sadalanan tipi ilə göstərib adların bütöv ifadəsinə müvafiq olaraq 1-9 -la nömrələsək tələb olunan program aşağıdakı kimi tertib edilə bilər:

**program** Ambarda;

```
uses Crt;  
type mallar=(m1,m2,m3,m4,m5,m6,m7,m8,m9);  
{Ambarda olan mallar}  
const A:set of mallar = [m1,m3,m4,m5,m6,m9];  
B:set of mallar = [m1,m2,m3,m5,m6,m8,m9];  
C:set of mallar = [m3,m5,m6,m8];  
var mal:mallar;  
begin  
clrscr;  
writeln('Münasib mallar:');  
for mal := m1 to m9 do  
if mal in A+B-C then  
case ord(mal)+1 of  
1:writeln('Kompyuter Dell Dimension');  
2:writeln('Kompyuter IBM PC 300');  
3:writeln('Kompyuter Celebris XL, GL');  
4:writeln('Printer Epson, seriya LX,LQ');  
5:writeln('Printer HP LJ 5L ta 5PM');  
6:writeln('Skaner Epson GT9000');  
7:writeln('Diskovod CD-ROM');  
8:writeln('Disket Verbation 1.44Mb');  
9:writeln('Disket Polaroid 1.44Mb')  
end;  
writeln;  
writeln(Buyurun!);  
end.
```

Bu program sonucu ekrana:

Münasib mallar:  
Kompyuter Dell Dimension  
Kompyuter IBM PC 300  
Printer Epson, seriya LX,LQ  
Disket Polaroid 1.44Mb

Buyurun!


yazısı çıxmalıdır.

Çalışma 29. 29 –cu məsələni, bir ambarda olmayıb digərlərində olan mallar üçün dəyişdirərək həll edin. Ambarlardakı malların çeşidini sərbəst vermək olar.

### §13. Qrafika

1. *Qrafik rejim* -ekranı təşkil edən piksellərin (xirdaca lampacıqların) müxtəlif rəngdə işıqlanma və sönmə xassəsinə əsaslanır. Monitorun keyfiyyətindən asılı olaraq piksellər də sıx və ya nisbətən seyrək düzülə bilər.

Üfiqin ox -x oxu, şaqulı ox isə -y oxu olmaqla artım istiqaməti, uyğun olaraq soldan sağa və yuxarıdan aşağıya götürülür. Beləliklə də ekranın hər pikseli yuxarı sol kuncdən sayılan bir cüt müsbət-tam ədədlə (koordinatla) verilə (və ya təyin edilə) bilər (Şəkil 1.2).



Şəkil 1.2. 640 x 490 ölçülü ekranda koordinatların verilmə qaydası.

Qrafikqurma işlərinə çox vaxt xətti proqramlar tətbiq olunub **Graph.tpu** modulundan standart prosedura və funksiyaların xidmətinə əsaslanır. Bu modul Turbo.tpu kitabxanasında və ya hər hansı disk kataloqunda yerləşə bilər. Sonuncu halda modulu uses əmrilə proqramın əvvəlinə qoşmaq lazımdır. Qrafika ilə işləmək üçün -VGA və CGA monitor adapterlərin egavga.bgi drayver faylı və cga.bgi faylları da tələb olunur.

Təsvirləri qurmaq üçün əvvəlcə  
<bəlli proqramın təyinat bölümü>;  
{Displenin xarakteristik dəyişənləri}

```
var driver, mode, integer;
begin
    driver:=detect; {detect-standart sabiti}
    {qrafik rejim verilir}
    initgraph (driver,mode,"");
    if graphresult <> 0 then
```

```
begin
writeln('Qrafik rejim ba$ tutmadI');
halt
end;
<programIn davamI>
end.
```

2. *Grafika prosedur və funksiyaları.* Əvvəlcə **Graph** modulunun prosedura və funksiyalarının təsnifatını verək.

**Graph** modulunun proseduraları

**-initgraph** (driver,mode <'drayverin ünvanı'>)-Qrafik rejim təsbit edir. Əgər drayver fayl kataloqda olmazsa onda onun ünvanı (apastroflar arasında) verilməlidir.

**-detectgraph** (<drayver>,<rejim>) –Displenin xarakteristik qiymətlərini verir.

**-setcolor** (<rəng>) –fona rəng verir.  
**-putpixel** (x,y, <rəng>) –(x,y) nöqtəsinə rəng verir.  
**-line** (x1,y1,x2,y2) –ucları (x1,y1) və (x2,y2) nöqtələri olan parça çəkir.  
**-lineto** (x,y) –carı nöqtənə (x,y) –lə birləşdirir.  
**-linerel** (dx,dy) –carı nöqtədən verilmiş artımlarla xətt çəkir.  
**-rectangle** (x1,y1,x2,y2) –sol-yuxarı və saǒ-aşaǒı qarşı küncləri (x1,y1) və (x2,y2) olan düzbucaqlı qurur.

**-viewport** (x1,y1,x2,y2, true) –yenı qrafik xanə koordinatları verir. true –qrafikin xanədən kənar hissəsini silmə rejimi təyin edir.

**-bar** (x1,y1,x2,y2) –rəngli düzbucaqlı çəkir.  
**-bar3d** (x1,y1,x2,y2, <həcm dərinliyi>,true) –parallelepiped çəkir.  
**-circle** (x,y,R) –mərkəzi (x,y) və radiusu R olan çevrə çəkir.  
**-arc** (x,y, <ilkin bucaq>, <son bucaq>, <radius>) qövs çəkir.  
**-pieslice** (x,y, <ilkin bucaq>, <son bucaq>, <radius>) -rəngli sektor çəkir.  
**-ellipse** (x,y, <ilkin bucaq>, <son bucaq>, <üfüqi ox>, <şaquli ox>) –ellips və ya ellips qövsü çəkir.

**-setfillstyle** (<rəngləmə rejimi>,<rəng>) - rəngləmə rejimi: 0 –fon rəngdə, 1 –bütöv, 2 –qalın üfiqi xətlərlə, 3 –maili xətlərlə, ..., 10 –nöqtələrlə, 11 –six nöqtələrlə.

**-floodfill** (x,y,<sərhəd rəngləri>) –(x,y) nöqtəsinə əhatə edən qapalı sahəni rəngləyir.

**-closegraph** –qrafik rejimi baõlayır.  
**-outtext** (<mətn>) –verilmiş mətni carı mövqedən başlayır.  
**-outtextxy** (x,y,<mətn>) –<mətn> (x,y) pikselindən başlayır.

**-settextstyle** (<şrift>,<istiqamət>,<ölçü>) –şrift: simvollara forma təyin edir, istiqamət: 0 –üfiqi, 1 –şaqlı, ölçü: 1,2,3.

**Graph** –modulunun funksiyaları.

**-graphresult** –qrafik rejim təsbət edildikdə ekrana 0, əks halda isə səhvın kodunu vərir.

**-getmaxx** –ekranın üfiqi ölçüsünü göstərir.

**-getmaxy** –ekranın şaqulı ölçüsünü göstərir.

**-getcolor** –cari rəngi göstərir.

**-getcolor(x,y)-(x,y)** nöqtəsinin rəngini verir.

**-getx, gety** –cari pikselin rəngini verir.

3. *Rənglər* –aşaõıda sadalanan müsbət tam ədəd və ya rəngin ingiliscə adıyla verilə bilər:

Rəngin ingiliscə adı və ədədlə ifadəsi	Rəngin azərbaycan dilində adı
<b>black=0</b>	qara
<b>blue =1</b>	göy
<b>green-2</b>	yaşıl
<b>cyan =3</b>	mavı
<b>red =4</b>	qırmızı
<b>magenta=5</b>	bənövşəyi
<b>brown =6</b>	Şabalıdı(qəhvəyi)
<b>lightgray =7</b>	açıq-boz
<b>darkgray =8</b>	tünd-boz
<b>lightblue =9</b>	parlaq-göy
<b>lightgreen =10</b>	parlaq-yaşıl
<b>lightcyan =11</b>	parlaq-mavı
<b>lightred =12</b>	parlaq-qırmızı
<b>lightmagenta =13</b>	parlaq-bənövşəyi
<b>yellow =14</b>	sarı
<b>white =15</b>	að

Məsələ 30. Bir kvadrat daxilində, mərkəzi (320,240) nöqtəsi olan 10 konsentrik çevrə çəkməli.

```
program circle10;
uses Crt,Graph;
```

```
var driver,mode,e:integer;
begin
  clrscr;
  driver:=detect;
  initgraph(driver,mode,'');
  r:=10;           {ilk radius 10 piksel}
  while r<=100 do
    begin
      setcolor(r div 10);
      circle(320,240,r);
      r:=r+10
    end;
  setcolor(red);
  rectangle(220,140,420,340);
  readln
end.
```

Çalışma 30. İxtiyarı seçdiyiniz üçbucağı, tərəflərinin orta nöqtələrini birləşdirməklə dörd yerə bölün və alınmış üçbucaqların daxilini müxtəlif rənglərlə boyayın.

Məsələ 31. Qrafik ekranın yuxarı sol küncünə qara fonda mavı kvadrat, onun daxilinə isə qırmızı çevrəli yaşıl daırə çəkərək ortadan, üfiq xətt boyu, qara rəngdə ‘BAKİ’ sözünü yazmalı.

```
program BAKI;
uses Crt,Graph;
var   driver,mode,I,x1,y1: integer;
      x,y:real;
begin
  Clrscr;
  driver:=detect;
  initgraph(driver,mode,'');
  setbkcolor(0);
  setcolor(3);
  rectangle(100,0,300,200);
  setfillstyle(1,3);
  floodfill(200,100,3);
  setcolor(2);
  circle(200,100,100);
  setfillstyle(1,2);
```

```
floodfill(200,100,2);
setcolor(4);
circle(200,100,100);
settextstyle(0,0,3);
outtextxy(135,100,'BAKİ');
readln
end.
```

Çalışma 31. Graph modulundan istifadə etməklə sevdiyiniz məktəbə emblem çəkin.

Məsələ 32.  $h=0,1$  artırımla,  $[0,2\pi]$  parçasında  $y = 2\cos(3x)+1$  funksiyasının qrafikini qurmali. Nəticənə yoxlamaqla, amplitudunu  $k*y$  ifadəsinin köməyilə tənzimləyərək daha münasib k əmsalı seçməli.

```
program Cosgraf;
uses Crt,Graph;
const      a=0; b=2*pi;
              h=0.1; h1=5;
              x0=60; y0=240; k=50;
var        driver,mode,x1,y1:integer;
              x,y:real;
function f(x:real):real;
begin
    f:=2*sin(3*x)+1
end;
begin
    clrscr;
    driver:=detect;
    initgraph(driver,mode,'');
    setcolor(4);
    setbkcolor(1);
    line(20,y0,600,y0);
    line(x0,440,x0,20);           {koordinat oxları}
    x:=a
    x1:=x0+trunc(k*x);
    {x,y -riyazi koordinatlardır}
    y:=f(x);
    y1:=y0-trunc(k*y);
    {x1,y1-qrafik koordinatlardır}
    moveto(x1,y1);
```

```
setcolor(15);
while x<=b do
  begin
    y:=f(x);
    y1:=y0-trunc(k*y);
    lineto(x1,y1);
    x1:=x1+h1;
    x:=x+h
  end;
  settextstyle(0,0,1);
  outtextxy(60,245,'0');
  outtextxy(360,245,'6.3');
  settextstyle(0,0,2);
  outtextxy(200,410,'Qrafiki qurdu Natella');
  readln
end.
```

Çalışma 32. 32 –cì məsələni sìnusoïda qurmaq üçün dəyişməklə programı yenidən tərtib edin.

4. *Animasıya anlayışı* –piksellərin rəng və yanıb-sönməsinin tənzimləmə əsasında, təsvirlərin ekranда hərəkət görüntüsünü(imitasiyasını) almaña xidmət edir. Animasıya zamanı –hər işiqlanmadan qabaq obektin yerini seçilmiş səmtə dəyişdirmək lazımdır. Bir sözlə: *animasiya* –təsvirin ekranда hərəkət etməsidir.

Məs. Animasıya aşağıdakı kimi alqoritmlə verilə bilər:

1. Obektin təsvirini lazımi (x,y) koordinatlı nöqtədən çəkərək fasılə vermək
2. Fon rəngi verməklə obekti görünməz etmək
3. (x,y) –koordinatlarını dəyişdirmək
4. 1 –cì punkta qayıtmaq.

Məsələ 33. Mavi səmada günəşin üfiqin istiqamətdə hərəkətinin eks etdirməli.

```
program Asiman;
uses Crt,Graph;
var driver,mode,i:integer;
begin
  clrscr;
  driver:=detect;
  initgraph(driver,mode,'');
```

```
i:=0;  
while i <= 750 do  
    begin  
        setcolor(14);  
        setbkcolor(3);  
        setfillstyle(1,14);  
        circle(i,100,50);  
        floodfill(i,100,14);  
        delay(200);  
        setfillstyle(1,3);  
        setcolor(3);  
        circle(i,100,50);  
        floodfill(i,100,3);  
        i:=i+5  
    end;  
readln  
end.
```

Çalışma 33. Sərbəst seçdiyiniz qövs üzrə qaranlıq səmada ayın hərəkətini təsvır edən anımasiya qurun.

#### §14. Obektlər

Turbo Paskal dilinin sonuncu versiyası obekt ünsür tipi də daxıl edilməklə genişlənmişdir.

*Obekt tipi* –özündə bir çox ünsürlər və onlarla işləməyə imkan verən alqoritmləri birləşdirir. Eyni obektdə birləşmiş hər ünsürə –alan, alqoritmə – gediş və birləşdirmənin özünə isə -inkapsulyasiya deyilir. Obektin icra mexanizmini –demək olar ki, yalnız gediş-alqoritmlər təşkil edir. Onları həm iç(obyektə aid olan) və həm də çöl(obyektə aid olmayan) ünsürlərə tətbiq etmək mümkündür. Bu zaman eyni adlı gediş müxtəlif obektlərdə müxtəlif cür məzmun daşıya bilər və bu xüsusiyyət gedişlərin polimorfizmə adlanır. Obektlər də pöhrə-budaq prinsipi üzrə bənzərlik əlamətinə malik olub: obyekt tərkibində hər alanın bir çox pöhrəsi olsa belə o, yalnız bir budaşa bağılı ola bilər.

##### 1. İnkapsulyasiya –yəni obektin təşkili:

```
type <obyektin adı> = obiect  
    <alanlar> : <alanların tipləri>;  
    <gedişlər>;  
    end;
```

kimi tərtib olunur.

Məs. Alanları –pikselin x, y koordinatları və gedişləri –parlama, sönmə və yerdəyişmədən ibarət olan Piksel adlı obekt tipini aşağıdaçı kimi tərtib etmək olar:

```
type Piksel =object
private
    x,y :integer; {koordinatlar}
public
    constructor Create(a,b:integer);
    {Object qurulur, ilkin koordinatlar verilir}
    procedure On;
    {piksel boyanır}
    procedure Off;
    {piksel fonda itir}
    procedure Draw(color:word); virtual;
    {piksel color kimi boyanır}
    procedure Move(dx,dy:integer);
    {pikselin koordinatları dx, dy artımları alır}
end;
```

Burada:

- **Create** gedisi obyekti yaradıb alanlara bəlli ölçülər təyin edir və bu cür prosedura da **constructor** adlanır.
- **Draw** gedisində işlənən virtual kəlməsi aşağıda açıqlanacaqdır.
- **private** direktivi –alan və gedislərlə programın digər proseduraları arasında əlaqə yaradır. Belə hallarda səhv etməmək üçün alanlara aid olan qiymətləri gedislərin köməyilə dəyişmək daha sərfəli olar. Məs. Pikselin yerini **Move** gedisilə dəyişmək olar.
- **public** direktivi isə digər proqramlarla əlaqə qurmaq üçün nəzərdə tutulmuşdur. Lakin **protected** ilə verilən komponentdən isə yalnız obyektin öz alanları(pöhrələri) istifadə edə bilər.

Gedisin icra bölümündə başlıoı:

```
procedure <obyektin adı>,<gedisin adı>(<formal parametrlər>);
```

kimi yazılıa bilər.

Yuxarıda verilmiş obyektin gedisləri isə aşağıdaçı kimi vermək olar:

```
constructor Piksel.Create(a,b:integer);
```

```
begin
```

```
    X:=a; Y:=b
```

```
end;
```

```
procedure Piksel.Draw(color:word);
```

```
begin
```

```
    PixelYolu(X,Y,color);
```

```
end;
```

```
procedure Piksel.On;  
  begin  
    Draw(GetColor)  
  end;  
procedure Piksel.Off;  
  begin  
    Draw(GetBkColor)  
  end;  
procedure Piksel.Move(dx,by:integer);  
  begin  
    Off;  
    X:=X+dx;  
    Y:=Y+dy;  
    On;  
  end;
```

**Obekt** tıpinın dəyişəni –nüsxə adlanır və  
**var** bölümündə:

<nüsxənin adı>.<gedişin adı>(<faktik parametrlərin sıyahısı>);

formada verilir.

Məs. Piksel -obekt tıpinın Pxeł –adlı nüsxəsini:

```
var Pxeł:Piksel;  
begin  
  Pxeł.Create(250,100);  
  Pxeł.On;  
  Pxeł.Move(35,70);  
  Pxeł.Off;
```

..kimi və ya dİNAMİK dəyişənlə işə:

```
var Pixel:^Piksel;  
begin  
  New(Pixel);Pixel^.Create(250,100);  
  Pixel^.On;  
  Pixel^.Move(35,70);  
  Pixel^.Off
```

formada ifadə etmək olur.

Burada:

```
New(Pixel); Pixel.Create(250,100);  
-qoşa əmrini:  
  New(Pixel,Create(250,100));  
ilə əvəz etmək olar.
```

Yazı tıpində olduou kımı obekt tıpinə də **With**(birləşdirmə) əmrini aşaöidək qaydada tətbiq etmək mümkündür.

### With Point do


```
begin  
Create(100,100);  
On;  
Move(50,-10)  
end;
```

2. *Əxzetmə* –obekt tıpinin pöhrə-budaq prinsipinə məxsus bənzərlik əlaməti olub

```
type <pöhrənin adı> = object(<budaq tıpinin adı>)  
<əlavə olunmuş alanlar> : <alanların tipləri>;  
<əlavə olunmuş və yenidən təyin olunmuş gedişlərin deklarasiyası>;  
end;
```

formada tərtib olunur.

Əxzetmə prinsipini aşaöidək sxem üzrə(Şəkil 1.3.) daha aydın şərh etmək mümkündür.



Şəkil 1.3.

Verilmiş sxemdə nöqtə –budaq, çevrə və parça isə onun pöhələridir. Odur ki, əgər nöqtə: parlama, sönmə və hərəkət gedişlərinə malikdirsə, onda həmin gedişlər çevrə və parçaya da aid olub üstəlik də cevrə -radius ( $r$ ), parça isə – məs. ikinci ucunun yerdəyişməsi (ShiftX, Shifty kimi) əlavə gedişlə zənginləşə bilər. Lakin görünüyü kimi, düzbucaqlı, -parçanın nöqtədən aldıōi gedişləri ilə yanaşı (o diaqonalın uc nöqtələri əsasında qurulur) həm də ikinci ucun yerdəyişmə gedisiñə də malik olmalıdır.

Cevrəni -Circle və nöqtəni –Point adlandırmaqla Circle tıpi **draw** gedisi və **constructor** ilə:

```
type Circle=object(Point)  
private
```

```
R:integer;      {radius}
public:
constructor Create(a,b,c:integer);
procedure Draw(color:word);virtual;
end;
constructor Circle.Create(a,b,c:integer);
begin
inherited Create(a,b);
R:=c
end;
procedure Circle.Draw(color:word);
begin
SetColor(color);
Circle(X,Y,R)
end;
```

kımı verilə bılər və burada **inherited** –budaõın gedislerini pöhrəyə ötürən Create konstruktopunu çədirmaq üçündür. Hərçəndi bu çədirisi Point.Create(a,b) kımı də vermək olardı.

Parçanı Line adlandırmaqla isə müvafiq obekt tipini:

```
type Line=object(Point)
private
ShiftX,ShiftY: integer; {ikinci ucun artırmalması}
public:
constructor Create(X1,Y1,X2,Y2:integer);
{X1,Y1,X2,Y2 –uclarIn koord.}

procedure Draw(color:word);virtual;
{boyallı qurma}
end;
```

Tapşırıq. Düzbucaqlını Rect adlandırmaqla müvafiq obyekt tipini təyin edin.

3. *Polimorfizm* –eyni adların müxtəlif obyekt gedislerində işlənə bilməsidir. Məs. bütün qurmaları həyata keçirən Create və draw gedisleri eyni adla ayrı-ayrı obektlər üçün fərqli xidmətlər göstərə bilirlər.

Circle obyektinin əxz olunma gedisi On:

```
procedure Point.On;
begin
Draw(GetColor)
end;
```

yenidən təyin olunmaya bilmərdi, zira bu gedişlərin proseduraları artıq Point tipində verilmişdir. Lakin bu halda kompilyator, funksiyalara statik müraciət mexanizm ilə draw gedişinin program kodunu,

```
procedure Point.Draw(color:word);
begin
  PixelYolu(X,Y,color){pixsel yanır}
end;
```

prosedurası əsasında aramsız olaraq çədirdir.

Bu vəzifəti aradan qaldırmaq üçün **virtual** xidməti sözündən

```
procedure Draw(color:word); virtual;
```

formada istifadə olunur. İndi artıq lazımi Draw gedişinin ünvani yalnız iş ərəfəsində müəyyən ediləcəkdir. Məs. Circle tipinin obyekti tərəfindən On gedişinin çədirməsi Draw gedisində də yol açmış olur:

```
procedure Circle.Draw(color:word);
begin
  SetColor(color);
  Circle(X,Y,R)
end;
```

Bu cür mexanizm –dinamik mexanizm və Draw gedisi işə, bu halda daxili gedış adlanır. Onu da deyək ki, budaqda wirtual kimi verilmiş gedış bütün pöhrələrdə də məhz bu cür göstərilməlidir. Lakin obyekt tipində bir dənə də olsa wirtual gedış varsa onda tərkibə, bu gedisden əvvəl konstruktur da salınmalıdır.

Obyektyönümlü programların üstünlüyü xüsusiylə iri həcmli və mürəkkəb programlarda daha qabarlı görünür. Əxzətmə və polimorfizm -program müəllifini çoxlu adlar fikirləşib tapmaq və oxşar tipli obyektlər üçün eyni məzmunlu proseduraları təkrar-təkrar yazmaqdan azad edir. Məs. elə yuxarıda baxılmış məsala obyektyönümlü üsul tətbiq edilməsəydə onda: hərəkət –Move, parlama –On və sönmə –Off proseduralarından hər biri çevrə, parça və düzbucaqlı fiqurları üçün yazılmışla 9 dəfə təkrarlanardı. Bu cür izafə işin böyük həcmli programlarda hansı həddə vara bilməsinə işə təsəvvür etmək yəqin ki, çətin deyil.

## §14. Turbo Pascal 7.0 program mühitinin sərhidi

1. *Turbo Paskal 7.0 program mühiti* –MS-DOS üçün Borland Pascal və Turbo Pascal 7.0 program mətnləri hazırlama və işə buraxmada geniş tətbiq

olunur. Bu mühit üçün(Windovsda qrafika işindən başqa) bütün növ programlama prinsipləri eynidir.

Turbo Pascal 7.0 program mühitinin əsas faylları.

turbo.exe	əsas işlək fayl, həcmi –400Kbayt
turbo.tpl	kütüphana –48Kbayt (konfiqurasiyadan da asılıdır)
turbo.tph	köməkçi –730Kbayt
graph.tpu	qrafikayla iş üçün modul –33Kbayt

Mühitə daxil olmaq üçün turbo.exe əmri yerinə yetirilir və ekranın yuxarı hissəsində baş menu, aşağıda isə bəzi funksional düymələrin şərhini çıxır. Bu zaman baş menyuya girmək üçün F10 sədəfini qırpmalı aşağıdakı bəndlər abonentin sərəncamına verilir:

File	faylla iş üçün
Edit	faylda düzənləşlər üçün
Search	verilmiş fragment mətnində arama və ya dəyişmə üçün
Run	programın icrası üçün
Compile	programın kompilyasiyası ve exe-fayl yaratmaq üçün
Debug	programı kökləmək(nızamlamaq) üçün
Options	mühitin konfiqurasiyası üçün
Window	pəncərələrlə iş və onların konfiqurasiyası
Help	köməkçini çədirmaq üçün

Menyudan lazımı bəndi, əlbəttə cursorla seçib keçid sədəfini qırpmalı gərəkdir. Hərçəndi bu işi Alt və baş hərf sədəflərini eyni vaxtda qırpmalı da etmək mümkündür.

Bir iş seansının əsas mərhələlərinə nəzər salaq:

- 1) Baş menu açılır, buradan **File** bəndi seçilir. Bu zaman əlavə bir menu da alınır ki, buradan da New əmrini seçməklə program mətnini yazmaq üçün NONAME00.PAS adlı fayl açılmış olur. Beləliklə də F10⇒File⇒New addımlarını atmaqla fayl açaraq program mətni yazılır.
- 2) Mətnində düzənləşlər –bəziləri aşağıda şərh olunmuş- ənənəvi düzənləmə üsullarıyla aparıla bilər:

Shift+oxlar	Əməliyyat aparılacaq fragmənti (qara rənglə) seçmə
Ctrl+Insert	Bloku buferə də köçürmək
Shift+del	Bloku buferə gətirmək
Shift+Insert	Fragmənti cursorun olduğu yerə köçürmək
Ctrl+Del	Seçilmiş bloku silmək
Ctrl+Y	Kursor olan sətri silmək
Ctrl+Q,Y	Sətrdə kursordan sonrakı hissəni silmək
Ctrl+n	Sətir yerləşdirmək

Ctrl+PgUp	Mətnin başlanğıcına keçmək
Ctrl+PgDn	Mətnin sonuna keçmək

- 3) Əgər aşkar səhv'lər yoxdursa, programı kompilyasiya edib F10⇒Run⇒Run əmrləri və ya Ctrl+F9 sədəflərilə işə buraxmaq olar.
- 4) Əgər sintaksıs səhv'lər varsa, onda cursor səhv'in olduðu sətirdə və ya düz həmin mövqedə duracaq, yuxarı sətirdə isə səhv'in məzmunu barədə məlumat veriləcəkdir. Bu zaman mətn artıq düzənləmə rejimində gözləyir və çox vaxt itirmədən səhv'i düzəltmək mümkün olur. Bu mənəvalla hər dəfə səhv'lər düzəldilərək 3) –cü bənd təkrarlanır və s.
- 5) Əgər sintaksıs səhv'lər yoxdursa onda program işləməli və cavablar isə nəticə xanəsinə verilməlidir ki, bunun üçün də Alt+F5 sədəfləri qırpılmalı və ya Debug bəndi gedişlərindən istifadə edilməlidir. Nəticələri gözdən keçirərək istənilən sədəfi qırpmalı yenidən düzəlis rejimində qayıtmaq olur.
- 6) Programın exe-faylini F10⇒compile⇒Destination⇒disk ardıcıl əməliyyatlarından sonra almaq olar. Daha sonra Alt+F9 sədəflərinin qırpılmaqla dəskin cari kataloqunda, heç bir program mühitində olmadan da işləyə biləcək exe-fayl yazılmış olur.
- 7) Program mətnini də genişlənmiş .pas faylında saxlamaq: a) adını dəyişməklə -F10⇒file⇒Save As, əks halda isə F10⇒file⇒Save (və ya sadəcə F2 sədəfini qırpmalı).
- 8) Seansı bitirib mühitdən çıxmak üçün F10⇒file⇒Exit və ya sadəcə Alt+x sədəfləri qırpılmalıdır.
- 9) Diskdə yerləşən programla işləmək üçün F10⇒file⇒Open və ya F3 sədəfi qırılır. Tab sədəfini qırpmalı, aşağı xanəyə keçib fayl menyusundan lazımi faylı tapmaq və keçid sədəfini qırpmalı onu düzənləmə rejimində keçirmək mümkündür.
- 10) Açıq xanəli proqramlar çox olduqda, bərindən digərinə keçmək üçün F6, genişlətmə və ya daraltmanı isə F5 –in köməyilə icra etmək olar. xanəni ekranda münasib formada yerləşdirmək üçün Windowdan istifadə edilir. Fəal xanəni baõlamaq üçünsə ya Alt+F3 sədəflərinin qırpmalı ya da ki, mausun dilini yuxarı sol küncdəki nişan üzərinə qırpmalı gərəkdir.
- 11) Turbo Paskal barədə məlumatlar almaq üçünsə F1 sədəflərinin qırparaq ekrana verilən məlumatları oxumaq olar.

**Borland Pascal for Windows** mühitinin də yuxarıda sadalanan bəndlərdən elə bir ciddi fərqə yoxdur. Bu halda sadəcə programın əvvəlində uses Crt əvəzinə uses WinCrt yazmaq və birlədə Sava As, Open kimi fayl sistemini əmrləri ilə işləmə vərdisi tələb olunur.

2. *Tipik səhv kodları* –Tupbo Pascal 7.0 mühitində səhvlər kompilyasiya səhvləri və icra səhvləri kimi iki qrupa bölünür.

Bəzi xarakterik kompilyasiya səhvlərinin şərhı.

Kod	Məlumat	Məzmun
3	Unknown identifier	şərh olunmamış identifikasiator
4	Duplicate identifier	təkrar identifikasiator
5	Syntax error	sintaksis səhv
14	Invalid file name	Faylin adı və ya ünvanı düz deyil
26	Type mismatch	Tiplərin uyğunlaşmazlığı
42	Error in expression	İfadədə səhv
62	Division by zero	sıfır bölmə
64	Cannot Read or Write variables of this type	bu tipin dəyişənlərini yazmaq və hesablamamaq mümkün deyil
85	«;» expected	«;» simvolu gözlənir(və ya çatmır)
91	«:=» exspected	«:=» simvolu gözlənir
94	«..» expected	«..» simvolu gözlənir
95	«...» expected	«...» simvolu gözlənir

İcra səhvləri:

- DOS səviyyəli səhvlər –kod 1..99
- Giriş-çıxış səhvləri –kod 100..149
- Kritik səhvlər –kod 150..199
- Fatal səhvlər –kod 200..255

Bəzi xarakterik icra səhvlərinin şərhı

kod	məlumat	məzmun
2	path not found	ünvan tapılmadı
103	file not open	fayl açılmayıb
104	File not open for input	giriş faylı açılmayıb
105	File not open for output	çıxış faylı açılmayıb
153	Unknown command	məlum olmayan əmr
200	Division by zero	sıfır bölmə
215	Arithmetice overflow error	rəyazi əməldə səhv

3. *Kompilyatorun direktivləri* –programlara qeyri standart kompilyasiya rejimləri vermək üçün nəzərdə tutulmuşdur ki, onları da: –rejimdəyişdirici direktivlər və parametrlı direktivlər kimi iki qrupa ayırmak olar. Birincilər {\$<simvol> <işarə>} kimi ümumi formaya malik olub Option  $\Rightarrow$  Compiler  $\Rightarrow$  <kompilyatorun əmri> ifadəsilə kompilyasiya rejimlərini və ya «+», «-» işarələrini verə ya da ləğv edə bilər. Onu da deyək ki, normal vəziyyətdə kompilyator əsas direktivləri onşuz da cəlb edir və xüsusi zərurət olmadıqda rejimdəyişməyə ümumiyyətlə çox ehtiyac qalmır.

Rejimdəyişdirici direktivlərin təsnifatı:

{\$A+} –ünsürlərin baytin deyil sözün sərhəddində bərabərləşdirir. Çox yaddaş alırsa da programın sürətlə işləyir. Elə-bələ də işləyir. Kompilyatorun əmri –Word AlignData.

{\$B-} –məntiqi ifadə hesablamanın müfəssəl sxemə. Nəticə aydın olan kimi hesablama kəsilir. Elə-bələdə {\$B+} –Complete Boolean Evaluation direktivi işləyir.

{\$D+} –Debug Internation –program mətnində səhv verən əmrlər barədə məlumat verir. Elə-bələ də işləyir.

{\$E+} –Emulation – program yoluyla hwmprosessoru emulyasiya edir. Elə-bələ də işləyir.

{\$F+} –Force Far Calls – Prosedura və funksiyaların “uzaqlaşdırılmış” çəoiriş tipi. Elə-bələdə işləmir.

{\$G+} –286 Instructions –yalnız 80286 təp prosessorla işləyən maşınlar üçündür. Elə-bələdə işləmir.

{\$I+} –I/O Checking –Giriş-çıxış səhvləri olan kimi program dayanır. Elə-bələ də işləyir.

{\$L+} –Local Sumbols –lokal dəyişənlər barədə məlumat verir. {\$D+} işləyən zaman o da elə-bələ işləyir.

{\$N+} –8087/80287 sürüsgən vergüllü hesablamada həmprosessor kimi işlədir. Həmprosessor olmayan maşılarda o, {\$N-} ilə ləğv olunmalıdır.

{\$O+} –Overlays Allowed –böyük programların overlay kodunu çıxarır. Elə-bələdə işləmir.

{\$P+} –Open Parameters açıq təp massivləri parametr kimi işlətməyə imkan verir. Elə-bələdə işləmir.

{\$Q+} –Overflow Checking – Riyazi proseslərdə tixanma hallarını bildirir. Elə-bələdə işləmir.

{\$R+} –Range-Checking –Ünsürlərin verilmiş diapazondan kənara çıxma hallarını bildirir. Elə-bələdə işləmir.

{\$S+} –Stack Checking –axının tixanmasını yoxlayır

{\$V+} –Strict Var String –formal və faktiki parametrlərin eyni uzunluqda olmasını yoxlayır.

{\$X+} –Exstended Syntax –prosedurani funksiya kimi təqdim etməyə imkan yaratır. Elə-bələdə işləmir.

Parametrlı tiplərdən:

{\$I <faylin adı>} –Include Directories –kompilyasiya zamanı program mətninə əlavə mətn qoşmağa imkan verir. Məs. {\$I \*.dfm} –dfm əlavə olunmuş bütün faylları (Delphidə işlənir) birləşdirir.

{\$L <obyekt faylinin adı>} –Object Directories - kompilyasiya zamanı proqrama bəzì obekt kodları daxıl etməyə imkan verir.

{\$M <1024-65520 aralıñında axın ölçüsü>, <0-655360 aralıñında dinamik sahə ölçüsü>} –Memore Sizes –Yadda;I proqrama münasib şekildə böлür.

Burada A, D, E, L, N, O, P, Q, X və M -qlobal direktivlər olub tələb olunduqda məhz programın adından sonra yerləşməli, digər direktivlər isə lokal səciyyəli olub ara-bərəyə də salınır bilər.